



XALQ QƏZETİ

№ 87 (29059) 23 aprel 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



Prezident İlham Əliyevin siyasəti xalqın maraqlarına xidmət edir

laşması, idxaldan asılılığın maksimum dərəcədə azaldılması, biznes mühitinin əlverişliliyinin artırılması, investisiyaların cəlbə və digər istiqamətlərdə mühüm işlərin həyata keçirilməsinə hüquqi və iqtisadi zəmin yaradıb.

Respublikada reallaşdırılan iqtisadi siyasətin və islahatların davamlılığını gerçəkləşdirmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərinəndən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" təsdiq edilib. Bu mühüm sənəd iqtisadiyyatın bütün sahələri, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edib.

Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Uğur formulu: sabitlik və güclü iqtisadiyyat

Prezident İlham Əliyevin son 16 ildə ulu öndərin strategiyasından qaynaqlanan sosial-iqtisadi siyasəti keyfiyyətcə yeni prioritetləri müəyyənləşdirərək, innovasiya əsaslı inkişaf modelinə keçidi şərtləndirib, yüksək rəqəbatqabiliyyətli və diversifikasiya olunan iqtisadiyyatın formalaşmasını sürətləndirib. Azərbaycanda yaradılan böyük iqtisadi potensial və aparılan məqsədyönlü islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft ixracının stimullaşdırılması, iqtisadi idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər iqtisadiyyatın davamlı inkişafını təmin edib.

Dövlət başçısı tərəfindən təsdiqlənən, başlıca məqsədi isə uzunmüddətli perspektivdə ölkənin davamlı sosial-iqtisadi inkişafının reallaşdırılması ilə yüksək sosial rifah olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, məqsədli dövlət proqramları, strategiyalar, konkret tədbirlər planları, kompleks və davamlı iqtisadi islahatlar ölkədə innovativ və bilik iqtisadiyyatının forma-

Regional inkişaf dönməz xarakter alıb

Dövlət proqramı çərçivəsində 2014-2018-ci illərdə regionların inkişafına ümumilikdə 24,2 milyard manat vəsait yönəldilib. Ölkə rəhbərinin şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 400-dən çox sərəncamla 2,8 milyard manat vəsaitin ayrılması bölgələrin sosial-iqtisadi inkişafında həlledici rol oynayıb.

Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizin xidmətlərinin təşkili, investisiyaların və ixracın təşviqi, lisenziyalaşdırmanın təkmilləşdirilməsi, yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması, yerli istehsalın stimullaşdırılması məqsədilə dövlət satınalmalarında yerli məhsulların dəyərinə 20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi və digər

dövlət dəstəyi mexanizmləri ölkədə sahibkarlığın inkişafına mühüm təsir göstərüb.

Regionların inkişafında Sumqayıt və Mingəçevirdə sənaye parklarının, Neftçala, Masallı, Hacıqabul və Sabirabadda sənaye məhəllələrinin yaradılması, 33 rayonun ərazisində 51 aqroparkın, habelə iri fermer təsərrüfatlarının təşviqi bölgələrin potensialından səmərəli istifadə etməklə sahibkarlığın inkişafını sürətləndirib. İxracın təşviqi, xüsusilə qeyri-neft ixracının dəstəklənməsi məqsədilə indiyədək 20-dən çox ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 20-yə yaxın beynəlxalq sərgiyə vahid ölkə stendi ilə qoşulub. Bu missiyalar zamanı imzalanan müqavilələrə əsasən, 104,2 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 8 milyon manatadək ixrac təşviqinin ödənilməsinə dair qərarlar qəbul edilib.

(ardı 2-ci səhifədə)

Ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayacaq

□ **Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistan istisna olmaqla regionun bütün ölkələrini və inkişaf, tərəqqi arzusunda olan hər kəsi narahat edir. İrəvan rəsmiləri ona görə narahatlıq keçirmirlər ki, onlar münaqişənin yarandığı vaxtdan bəri ancaq vaxtı uzatmaqla məşğul olublar. Son zamanlar isə zaman münaqişə tərəflərinə yeni məzmun və mündəricəsi olan danışıqlara hazır olmağı diktə edir.**

Fakt ondan ibarətdir ki, dünya ictimaiyyəti də, ATƏT-in Minsk qrupunun həmsədrləri də və hətta Ermənistanı himayədarlıq edən bəzi siyasət dairələri də çalışırlar ki, bu münaqişə tezliklə öz həllini tapsın. Çünki Azərbaycan torpaqlarının işğal altında qalması davam etdikcə, region ölkələrinin hamısının iqtisadiyyatı əziyyət çəkir. Yəni zaman başqadır. Bu arqumentimizi əsaslandırmaq üçün bir məqamı yada salaq. Belə ki, Azərbaycan Ordusunun Aprel

zəfərindən sonra Ermənistan rəhbərliyini danışıqlar masasına qayıtmağa məcbur etsək də, həmin il may ayının 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş, demək olar ki, uğursuz nəticələnmişdi. Təbii ki, Ermənistan rəhbərliyinin ənənəvi "xəstəliyi" üzündən. Hətta o günlər bəzi analitiklər öz yazılarının sərlövhasını mütləq sual işarəsi ilə tamamlayırdılar: "Vyana danışıqları: ümid verən detal varmı?"

Xatırladaq ki, 2016-cı il Vyana danışıqlarından sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdi ki, atəşkəsə riayət olunarsa, Ermənistanın təxribat hərəkətləri olmasa, Azərbaycan iyun ayında danışıqlar prosesinə başlaya bilər: "Bizə, çox obyektiv və ədalətli mövqedir, özündə real humanizmin mahiyyəti daşıyır. Bu, onu göstərir ki, Azərbaycan rəhbərliyi danışıqlara sona qədər səmimi münasibət göstərir, real nəticə verə biləcək heç bir sülh təşəbbüsünü geri çevirmir". Ancaq Ermənistan rəhbərliyi atəşkəsə əməl edə bilmədi və nəticədə biz Günnüt əməliyyatını reallaşdırmağa məcbur olduq.

(ardı 2-ci səhifədə)

Ukraynanın yeni seçilmiş Prezidenti zati-aliləri cənab Vladimir Zelenskiyə

Hörmətli cənab Zelenski!

Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürkədən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bəzək şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Maytripala Sirisenaya

Hörmətli cənab Prezident!

Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənin, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağlamlarını arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il



Prezidentin qətiyyəti – cəmiyyətin dəstəyi

» 3



Bakı "Formula-1" əhvali-ruhiyyəsindədir

» 4



Tarix dünənki siyasət, siyasət isə bugünkü tarixdir

» 5



Vladimir Zelenski Ukrayna Prezidenti seçildi

» 12

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. On üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon (altı milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

“Əmək pensiyaları haqqında”

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab),

maddə 2580; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 fevral tarixli 532 nömrəli Fərmanı) 2.3-cü bəndindən “28-ci,” sözləri çıxarılsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il

Ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayacaq

(*əvvəlki 1-ci səhifədə*)

Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan-la bu il martın 29-da keçirilən Vyana görüşündən sonra isə ölkə mətbuatında “Vyana danışıqları: ümidverici detallar istənilən qədərdir”, “Dövlət başçıları Vyanada müəyyən razılığa gələ bildilər” kimi arqumentlər yer almağa başlamışdır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündən sonra isə həmin ümidverici məqamlar daha çox nəzərə çarpdı. Xəbirlərdə qı, bu il aprelin 15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədیارov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edəblər.

Görüş zamanı Ermənistan–Azərbaycan, Dağılıq Qarabağ münacişəsinin həlli üzrə başlıca məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə bu il martın 29-da Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münacişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib.

Görüşdə, həmçinin münacişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə edəblər. Görüş iştirakçıları, eyni zamanda, yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Bundan başqa, müzakirələrin nəticəsi olaraq, Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in həmsədrlərinin birgə bəyannatı qəbul edilib.

Vessalam. Bununla da münacişənin həllini istəməyən qüvvələrin kürkünə bira düşür və danışıqlar prosesinin daha da irəli gətməsini əngəlləmək üçün ağıla gələn və gəlməyən min bir bəhanə ilə ortaya çıxırlar. Rusiyanın tanınmış politoloq, Avrasiyaçılıq modelinin ideoloqlarından biri olan Aleksandr Duginin Azərbaycan mətbuatına verdiyi müsahibədə də məhz qarağıruşçuların son zamanlar Azərbaycan, Rusiya və Ermənistan mətbuatında qaldırdıqları vay-şübhə cavab verilir.

Aleksandr Dugin deyir ki, Rusiyanın dəstəklədiyi plan gerçəkləşsə, Qarabağ



Biz bir müddət öncə Azərbaycanın Cənubi Qafqazda Rusiyanın əsas strateji müttəfiqi olması ilə bağlı konfrans keçirmişdik. Bu, hər iki prezidentin razılığı ilə müəyyən olunan yaşayış idi. Özü də həmin konfrans Qarabağda keçirildi. Məkan seçiminin də təbii, xüsusi anlamı vardı. Rusiya bununla açıq şəkildə Azərbaycanla yaxınlaşma istəyini bəyan edirdi.

Aleksandr Dugin, rusiyalı politoloq

heç bir halda nə müstəqil dövlət, nə də Ermənistanın tərkibində ola biləcək. Kütləvi informasiya vasitələrində “Lavrov planı” kimi təqdim edilən layihənin aktiv müzakirə mərhələsində olduğunu deyən politoloq əlavə edir ki, Moskvada müzakirə edilən məsələlər tərəflərə bir neçə il öncə təklif olunub. Prezident Putinin də, Rusiya XİN-in başçısı Sergey Lavrovun da dəstəklədiyi plana görə, Ermənistan işğal etdiyi 7 rayondan 5-ni boşaldır, bundan sonra tamamilə yeni münasibətlər modeli yaradılır -- Ermənistanın iqtisadi inteqrasiyası təmin edilir və Qarabağın azərbaycanlı əhalisi yurdlarına dövr.

Rusiyanın bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, digər tərəfdən, Ermənistanla tərəfdaşlıq etdiyini xatırladan politoloq xüsusilə vurğulayır ki, bu gün sürətlə inkişaf edən Azərbaycan --Rusiya münasibətləri kontekstindən baxsaq, hərbi qarşıdurma Rusiya üçün də əlverişli deyil. Azərbaycan üçün durumun qəbuləilməzliyini söyləməyə gərək yoxdur. Qarşıdurma yaxın müddətdə yalnız Ermənistan üçün sərfəlidir, ancaq burada da perspektiv yoxdur. Çünki nə Dağılıq Qarabağın Ermənistanla birləşdirilməsini, nə “Dağılıq Qarabağ Respublikası”nın müstəqilliyini heç bir ölkə qəbul etməyəcək. Ermənistan nə Qərbdə, nə Şərqdə bunları qəbul edən bir ölkə tapa bilməyib, bilməyəcək ki

Ermənistan rəhbərliyinin “gah nala, gah mixa vurduğunu”, nəticədə heç nəyə nail ola bilmədiyini söyləyən Dugin

“Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 aprel tarixli 1563-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Əliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kommersiya sirri haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında”,

“İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Daxili audit haqqında” və “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2,

maddə 68; 2012, № 6, maddə 541; 2013, № 5, maddə 493; 2015, №7, maddə 824; 2017, № 3, maddə 367; 2018, № 6, maddə 1195, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 572 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “2.1.20-ci” sözlərdən sonra “, 4.4-cü” sözləri əlavə edilsin;

3.2. 2.7-ci bənddə “5.3-cü maddəsində” sözləri “4.4-cü və 5.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il

(*əvvəlki 1-ci səhifədə*)

Özəl bölmənin tərəqqisi məqsədilə 2014-2018-ci illərdə 16 mindən çox sahibkarın ümumi dəyəri 2,6 milyard manat olan layihəsinə 1 milyard manatdan çox güzəştli kredit verilib, bunun 79 faizi aqrar sektorun, 21 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş güzəştli kreditlərin 70 faizi regionların payına düşüb, öten il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 160,2 milyon manat güzəştli kredit ayrılıb.

Son 16 il ərzində gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına və dayanıqlılıqna nail olunub. Bu müddətdə respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirir. Bütün bunların nəticəsində Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Sözügedən dövrdə yeni sənaye

dövrde 2 milyon yeni iş yeri yaradılıb. Məsələn, 7 dəfə, pensiyalar 9 dəfə artıb, 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilib. Bölgələrdə 44 olimpiya mərkəzi açılıb. Bütün bunlarla bərabər, məcburi köçkünlərin problemlərinə mühüm önəm verilib, son illər ərzində yüzəndən çox köçkün şəhərciyi tikilib, şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib.

Əhalinin rahatlığı ilə bərabər, istifadəyə verilən yol və körpülər bölgələrdə sahibkarlığın və turizmin inkişafını sürətləndirərək, iqtisadi canlanmaya zəmin yaradıb.

Ötən il ərzində ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilib, 2 min kilometrədən çox avtomobil yolu salınıb, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilib. Ümumilikdə isə 2004-cü ildən indiyədək 20 min kilometrə yaxın avtomobil yolu istifadəyə verilib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb.

şanlara 370 milyon manat məbləğində subsidiya və güzəştlər verilib.

Beləliklə, qeyd edilənlər bir daha göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısının “Bizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bələdlərdən qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xətti qarşıdakı illərdə də Azərbaycanın dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradı.

Antiazərbaycan qüvvələrin çirkin kampaniyası iflasa uğrayır

Göründüyü kimi, son 16 il ərzində respublikada ictimai-siyasi sabitlik, dayanıqlı və dinamik inkişaf bərqərar olub. Dövlət başçısı çıxışlarının birində bu uğurların təməlinə “xalq-iqtidar” birliyinin, amin-amanlığın dayandığını diqqətə çatdırıb: “Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım

Uğur formulu: sabitlik və güclü iqtisadiyyat

müəssisələrinin yaradılması ölkəmizin ümumi inkişafına böyük təkan verib, dövlətimizin qüdrətini artırıb, müstəqilliyimizi möhkəmləndirib. Respublikada reallaşdırılan nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib. Qoşuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri inşa edilib. Ceyranbatanda dünyanın ən böyük sutəmizləyici qurğusu tikilib.

Azərbaycanda böyük gəmiqayırma zavodu işə salınıb. Bu müəssisə hazırda bütün növ gəmilər istehsal edə biləcək gücündədir. İstifadəyə verilən Ələt Dəniz Ticarət Limanı isə Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır.

Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara buraxılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi iqtisadiyyata böyük valyuta axınıni təmin edib.

“ASAN xidmət” kimi Azərbaycan brendi dünyaya təqdim olunub və bu, beynəlxalq miqyasda yüksək qiymətləndirilib. Mənzil İnşaatı Dövlət Agentliyi – MİDA-nın fəaliyyətə başlaması ilə vətəndaşların sosial evlərə təminatı məsələsi də öz həllini tapıb.

Sosialyönümlü siyasətin uğurlu statistikası

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi yolu ilə iqtisadiyyatın şəxələndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılmasına önəm verən ölkə Prezidenti İlham Əliyev regionların sürəti inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, müntəzəm olaraq bölgələrə səfər edir. Həmin səfərlər çərçivəsində yerlərdə görülmüş işlərə yaxından tanış olan dövlət başçısı sakinlərin də rəyini nəzərə alır, onları rahat edən məsələlərin həlli ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirir.

Son 15 ildə görülmə işlərdən danışarkən, statistik rəqəmlərə də nəzər salmaq istərdik. Belə ki, bu dövrdə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb. Eyni zamanda, aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə texminən 250 milyard dollar həcmdə investisiya qoyulub və bunun yarısını xarici sermayə təşkil edib.

Bu müddətdə dövlət siyasətinin sosialyönümlü olması da prioritet istiqamət təşkil edib. Məhz ele buna görə də sözügedən



İqtisadi islahatların yeni mərhələsi

Son bir il iqtisadiyyatımızda islahatların dərinləşməsi kimi yadda qalıb. Həmin müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çeviklik artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

Həyata keçirilən iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülmə işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. Məhz bunun nəticəsində ki, cari ilin ilk ayında vergi orqanları tərəfindən büdcəyə plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları tərəfindən isə 20 milyon manatdan çox vəsait keçirilib. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə il ərzində 999 sahibkara 160 milyon manat məbləğində güzəştli şərtlərlə kredit ayrılıb. İpoteka və Kredit Zəmanəti Fondu hesabat dövründə ölkə bankları tərəfindən kreditləşdirilən 277 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib. Həmin fond 17 milyon manat məbləğində kreditlərə bağlı zəmanət dəstəyi göstərib. Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlayıb. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada da Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulub.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artıb. İnvestisiya təşviqi proqramı da prioritet istiqamət reallaşdırılan layihələrin dəyəri 2,8 milyard manata çatıb. Kənd təsərrüfatı sahəsində çalı-

olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.

Əldə edilən sosial-iqtisadi uğurlar, həmçinin həyata keçirilən müdrik xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına öz müsbət təsirini göstərib, ölkəmizi regionun və dünyanın aparıcı qüvvəsinə, ehl söz sahibinə çevirib. Respublikamızla ikitərəfli əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır.

Fransanın “Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuda da dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən reallaşdırılan təkmil islahatlara xalqın dəstəyi öz ifadəsini tapıb. Azərbaycanca “xalq-iqtidar” birliyinin gətirdikə güclənməsi diqqətə çatdırılıb. Bütün bunlar isə Azərbaycanın müstəqil siyasətinə, davamlı uğurlarına qısqancılıqla yanaşan daxili və xarici antiəzərbaycan qüvvələri narahat etməyə başlayıb. Amma onlar bütün cəhdlərinin, çirkin niyyətlərinin heç bir nəticə verməyəcəyini anlamırlar. Başa düşmərlər ki, əldə edilən möhtəşəm uğurların əsasında “xalq-iqtidar” birliyi dayanan Azərbaycan dövlətini heç bir çirkin məqsəddə sarsıtmaq mümkün deyil. Nə qədər cəhd göstərsələr də sonda uğursuzluğa düçar olacaqlar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Hər bir dövlətin və cəmiyyətin həyatında, onun inkişafında ən vacib amillərdən biri məhz ən yüksək pillədə kimin durmasıdır. Siyasi liderin populyarlığı və nüfuzu onun ölkə daxilində, xalq arasında qazandığı nailiyyətlərdən asılıdır. Liderin rəhbərliyi dövründə sosial, iqtisadi və siyasi sahələrdə apardığı işlərin nəticələrinə görə, insanların müəyyən rəyləri formalaşır. Məhz bunun nəticəsidir ki, bir il bundan əvvəl, seçicilərin 86,02 faiz səsini toplayan İlham Əliyev inamli qələbə qazanaraq, yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi.

2003-cü ildən hakimiyyətdə olan cənab İlham Əliyevə xalq tərəfindən verilən dəstək bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti Prezidentin apardığı daxili və xarici siyasəti dəstəkləyir və onun yanındadır. Daxili və xarici siyasət dedikdə, əslində, çox mürəkkəb proseslər başa düşülməlidir. Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsini istəməyənlər də vardır. Bu qüvvələr həm daxilə, həm də xaricə fəaliyyət göstərirlər.

Müstəqil Azərbaycan üçün dövlətçiliyin güclənməsi vacib idi. Bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, böyük, global layihələrlə məşğuldur. Bu global layihələrin həyata keçirilməsi kənardan asan görünə bilər, olduqca çətin prosesdir. Çünki bu proseslərdə dünya güclərinin, müxtəlif siyasi qrupların, elitaların rəyləri də vacibdir. Regional layihələrin reallaşmasında global oyunçuların və ayrı-ayrı maraq lobbilərinin apardıqları təsir, təzyiq və maneə imkanlarını xüsusilə vurğulamaq lazımdır. Belə layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir. Təsadufi deyil ki, son 2 il ərzində Prezident İlham Əliyevin iradəsi ilə baş tutan Bakı – Tbilisi – Qars, Şimal – Cənub, TAP, TANAP və digər global layihələr Azərbaycanı istəməyən qüvvələr, o cümlədən, dünya erməniləri tərəfindən ciddi qışqancılıqla qarşılanır. Həmin qüvvələr tərəfindən Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasına ciddi şəkildə engel törədilməyə çalışılsa da, buna müvəssər olmayıblar.

Görülən işlərin nəticəsidir ki, Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib.

Eyni zamanda, hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxaraq siyasəti kurs aparmaq çox vacibdir. Son zamanlar dünyadakı siyasi proseslər baxımından, demək olar ki, bütün bölgələr üçün həyəcanlı keçir. Rusiya – ABŞ münasibətlərinin pilləhəddə pisləşməsi, Suriyada davam edən münaqişə, Ukraynada və ümumiyyətlə, bütün Avropada gedən proseslərdə Vaşinqton və Moskvanın maraqlarının toqquşması, Çinlə ABŞ arasında soyuq – iqtisadi müharibə, Trampin İranda bağlı sanksiyalara start verməsi, qaradaş Türkiyənin milli maraqları uğrunda apardığı mübarizəsi, Qara dənizdə faktiki olaraq Rusiya və NATO hərbiçilərinin üz-üzə gəlməsi, Rusiya və ABŞ arasında faktiki olaraq orta və yaxınmənzilli raketlərlə bağlı müqavilədən imtina və başqa

amilləri buna misal göstərə bilərik. Bununla yanaşı, Avropa İttifaqının (Aİ) aparıcı dövləti Fransada "sarı jiletillər" aksiyası bir daha sübut etdi ki, Paris kimi zəif olmayan beynəlxalq aktorlar belə, xarici və daxili siyasi davranışlarını yüz ölçüb, bir biçməlidirlər. Göründüyü kimi, regionda təhlükəli proseslərin gətməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi heç də asan deyil.

ABŞ, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Aİ kimi dövlətlərin maraqlarının toqquş-

öz haqq səsinə dünyaya çatdırmağı qarşısına məqsəd qoyub. İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə mövqeyi buna misaldır. Eyni zamanda, 2018-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Tərəfdaşlığın prioritetləri" adlı sənəd imzalanıb ki, orada Azərbaycanın ərazi bütövlüyünə hörmət öz əksini tapıb.

İlin sonlarına yaxın NATO-nun Zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi heç də əsanlıqla mümkün olmayıb. İllər əvvəl regiona və münaqişəyə dair bütün başqa fikirdə olan müxtəlif beynəlxalq aktorlar Bakının apardığı ifşa siyasəti nəticəsində həqiqəti biləblər. Onilliklər ərzində "yazıq erməni" obrazı ilə dünya arenasında mövcud olan erməni imicinə bu gün Azərbaycan tərəfindən ciddi zərbə vurulub. Artıq dünya Ermənistanı və

milli xüsusiyyətləri qoruyan mühitdən asılıdır. Son illər dünyada yeni iqtisadi və siyasi idarəçilik modellərinin tətbiq edilməsinin şahidiyə. Təbii ki, siyasi və iqtisadi proseslər daim dəyişməkdədir. Belə olan təqdirdə hər bir siyasi hakimiyyət qarşısında idarəetmədə effektivlik ön plana çıxmaqdadır. İnnovativ idarəçilik, çevik iqtisadi və sosial siyasət tələbi dünyada cərəyan edən böhranlar zamanı xüsusilə böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə ötən il keçirilən prezident seçkiləri yeni institusional islahatlar üçün impuls rolunu oynadı. 2019-cu ilin əvvəlindən biz, Azərbaycanda bütün sahələrdə baş verən yeniliklərin, islahatların şahidi olmaqdayıq. Bura idarəetmə, vergi, aqrar, sosial, məhkəmə sahələrindəki islahatlar da aid edə bilərik.

Qısa zaman kəsiyində əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, aztəminatlı və şəhid ailələrinə, veteranlara dövlət qayğısının, pensiya və təqaüdlərin, məşğələrin, o cümlədən minimum əmək haqlarının artırılması istiqamətində atılan addımlar buna bariz nümunədir. Prezident tərəfindən



Prezidentin qətiyyəti – cəmiyyətin dəstəyi



duğu Azərbaycanda sabit siyasət yürütmək, ölkəni regionun çox vacib beynəlxalq aktoruna çevirmək, ölkə daxilində iqtisadi inkişafa və hərbi gücə sahib olmaq heç də hər liderə müvəssər olmur. Bu gün Ukraynada, Suriyada, Liviyada və bizə yaxın və uzaq olan digər dövlətlərdəki ağır ideoloji, daxili, xarici vəziyyət göz qabağındadır.

Son bir il ərzində, Azərbaycan diplomatiyası informasiya müharibəsi şəraitində həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində

erməniləri əzizlən, məzlum tərəf kimi deyil, işğalçı kimi tanıyır. Təsədüfi deyil ki, bu gün Paşinyan Qərbdə ciddi fiqur kimi qəbul edilmir və onun münaqişəyə dair bəyanatları ötən ay Avropa İttifaqının aparıcı nümayəndələri və ABŞ rəsmiləri tərəfindən ciddi təkpi ilə qarşılanmışdır.

Eyni zamanda, hər bir dövlətin inkişafında siyasi liderin, hakimiyyətin apardığı daxili siyasət olduqca vacibdir. Xalqın rifahı, gücü, həm də ölkə daxilində olan sosial – siyasi vəziyyətdən,

son dövrlərdə imzalanan fərman və sərəncamlardan cəmiyyətin bütün sosial kateqoriyalarından olan vətəndaşlar yararlanırlar. Bu günlərdə əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı imzalanan Prezident sərəncamı da həmin təbəqədən olan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprel 1-dən 50 faiz artırılması ilə yadda qaldı. Bütün bu addımlar Prezident tərəfindən heyata

keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Təbii ki, bu istiqamətlərdən biri də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların yeni yaşayış yerləri ilə təmin olunmasıdır. Bildiyimiz kimi, Azərbaycan bəlkə də dünyanın ən çox məcburi köçkünü sahib olan ölkəsidir. 1990-cı illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəticəsində xalqımız bir çox çətinliklərlə üzləşmişdir. Lakin, dövlətin məqsədyönlü siyasəti və uğurlu addımları nəticəsində onların problemləri lazımi səviyyədə öz həllini tapdı.

Təbii ki, məcburi köçkünlərə dövlət qayğısı hər zaman Azərbaycanın daxili siyasətinin ən mühüm məsələlərindən biridir. Prezident İlham Əliyev siyasətinin ən böyük fəlsəfəsi ondan ibarətdir ki, o, Azərbaycanın hər bir vətəndaşının Prezidentidir. Biz hər zaman onun bütün sosial qruplara qarşı eyni qaydada qayğısını görür və müşahidə edirik.

Eyni zamanda, bu ilin fevral ayında ölkə başçısının problemlə kreditlərə bağlı imzaladığı fərman təqdirləyicidir. İllərdir ki, problemlə kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Qlobal iqtisadi və maliyyə vəhşilikləri qarşı eyni qaydada qayğısını görür və müşahidə edirik. Eyni zamanda, bu ilin fevral ayında ölkə başçısının problemlə kreditlərə bağlı imzaladığı fərman təqdirləyicidir. İllərdir ki, problemlə kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Qlobal iqtisadi və maliyyə vəhşilikləri qarşı eyni qaydada qayğısını görür və müşahidə edirik.

roiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf təməllərinin bərpası, iqtisadi artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Problemə optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırılması məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmuş, Azərbaycan Prezidentinin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdır. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdür. Problemlə kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifahını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzleşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.

İslahatların effektiv şəkildə keçirilməsi üçün vergi sahəsindəki reformalar da çox vacib idi. Əhalinin güzəranının yaxşılaşdırılması, səmərəli sosial siyasət üçün vergi sahəsində şəffaflığı təmin edən islahatlara ehtiyac var idi. Vergi, gömrük sahəsindəki islahatların nəticəsi kimi büdcənin əlavə maliyyə resursları əldə etməsi, dövlətin sosial və digər sahələrdəki siyasətini daha da effektiv etməyə yönəlməlidir.

Bu ilin ötən dövrü ərzində həllini tapan digər aktual problem – milyonları narahat edən "kupça"lar məsələsi olmuşdur. Prezidentin verdiyi mühüm qərarla çoxmənzilli binaların "kupça" probleminə son qoyulmuşdur.

Həmçinin, son aylar ərzində idarəetmədə baş verən struktur islahatlarını da qeyd etmək xüsusilə vacibdir. Ölkəmiz regio-

nun aparıcı dövləti kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir. Burada strateji uğurların davamlılığını təmin etmək üçün daha səmərəli şərtlər formalaşdırmaq ciddi əhəmiyyət kəsb edir. Prezidentin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və siyasi –iqtisadi proseslərə adekvat cavab verən uyğunluğu təmin etməkdir. Struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökumət" prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir.

Sözsüz ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və bu, davamlı hal alacaq. Eyni zamanda, həyata keçirilən islahatlar ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, müxtəlif sosial kateqoriyalar olmaqla, ümumilikdə, Azərbaycan vətəndaşının daha fəryan yaşamasına xidmət edəcək.

Bir-birini tamamlayan sistemli islahatlar ölkəmizin gələcək inkişafı üçün qaçılmaz idi. Sonda Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin 2003-cü ildən başlayaraq daha da inkişaf etdirdiyini qeyd edə bilərik. Bu illər ərzində daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Strateji siyasi xətt üzrə davam edən bu siyasət ölkəmizin, sözün həqiqi mənasında, tam olaraq müstəqil dövlət kimi varlığı üçün vacib idi.

Zaur MƏMMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloq Klubunun rəhbəri

Prezident İlham Əliyevin 2019-cu il aprel 15-də imzaladığı sərəncam və fərmanlar bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprel 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını reallaşdırır. Həmin sənədlər dövlət başçısı tərəfindən əhalinin, xüsusilə həssas qruplara aid vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımın bariz ifadəsidir.



"Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Prezidentinin 2013-cü il 29 avqust tarixli fərmanında dəyişiklik edilməsi barədə" 2019-cu il 15 aprel tarixli fərmana əsasən aprel 1-dən əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək zədəsi və peşə xəstəliyi", "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar", "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiyası qurulmuşunun müdafiəsi ilə

əlaqədar" və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar", "Çernobil AES-də hərbi xidmətlə əlaqədar" və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar" səbəbindən baş verdikdə aylıq müavinətin məbləği I dərəcə əlilliyi olan şəxslər üçün 150 manata, II dərəcə əlilliyi olan şəxslər üçün 130 manata, III dərəcə əlilliyi olan şəxslər üçün 110 manata, uşağın anadan olmasına görə birdefələli müavinət isə 200 manata çatdırılıb.

Aylıq müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 130 manat, sağ-

lamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 150 manat, ailə başçısı- nı itirməyə görə 80 manat (hər nəfər üçün), müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları üçün 100 manat (hər uşaq üçün), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qayyumları üçün (himayəçilərinə) müavinət 100 manat, dəfn üçün birdefələli müavinət 300 manat müəyyənləşdirilib.

İmzalanan digər bir fərmanla isə beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manata (hər uşaq üçün) çatdırılıb.

Bu il aprel 15-də imzalanan daha bir fərmanla indiyədək Prezident təqaüdü alan şəxslərin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan

ölkələrdə beynəlmillə borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərək sağlamlıqlarını itirərək əlilliyi müəyyənləşdirilən şəxslərin sırası- na 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan şəxslər də daxil edilib. Beləliklə, dövlət başçısının 15 aprel 2019-cu il tarixli fərmanla sənədin əhatə etdiyi kateqoriyalardan olan I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə 210 manat müəyyənləşdirilib.

Prezident İlham Əliyevin 2019-cu il aprel 15-də imzaladığı digər bir fərmanla isə ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi

ilə bağlı səbəblərdən I qrup əlil şəxslərə (əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası almasından asılı olma- yaraq) Prezidentin aylıq təqaüdü kimi 100 manat təqaüdü veriləsi nəzərdə tutulub.

Beləliklə, müvafiq sənəd bir tərəfdən göstərilən kateqoriyalardan olan I qrup əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü artırılaraq 100 manata çatdırılmasını, digər tərəfdən, həmin təqaüdü əmək pensiyası alan I qrup əlilliyi olan şəxslərə də ödənilməsinə (bu vaxta qədər yalnız aylıq sosial müavinət alan I qrup əlilliyi olan şəxslərə ödənilirdi) təmin edir.

Ümumiyyətlə, ölkə rəhbərinin 2019-cu il aprel 15-də imzaladığı sərəncam və fərmanlar 600 minə qədər şəxsin, o cümlədən 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin aylıq

təqaüdlərinin ciddi şəkildə artırılmasını, eyni zamanda, bir sıra kateqoriya- lardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis edilməsi ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutub.

Yeri gəlmişkən, xatırladıq ki, qeyd edilən məqsədlər üçün əlavə olaraq illik 400 milyon manat ayrılmaqla, sosial müavinət və təqaüdlərin verilməsinə yönəlin ilik vəsait 2 dəfə artırılacaq.

Bütün bu addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir və ictimaiyyət tərəfindən rəğbətə qarşılanır.

Rəfai ALLAHVERDİYEV,
iqtisad üzrə fəlsəfə doktoru

Sosial islahatların uğurları



Dünyanın diqqəti “Formula-1” Azərbaycan Qran-prisinə yönəlib!



Paytaxtımız dünyada mötəbər idman yarışlarının keçirildiyi şəhər kimi tanınır və sevilir. Ölkəmizin sürətlə inkişafının və tərəqqisinin nəticəsidir ki, artıq şəhərimiz bizim üçün ənənəvi olmayan idman yarışlarına da evsahibliyi etməklə, bu sahəyə maraqlı olan azarkeşləri Azərbaycanla birləşdirir. İlk baxışda, adi görünən bu məqam, əslində, ölkəmizin idman nailiyyətləri, turizm potensialı baxımından tanınması, azarkeşlərin ölkəmizin idman uğurları ilə yanaşı, tərəqqisi, müasir həyat tərz, mədəni irsi ilə tanışlığı baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan sürət rəmzi olan “Formula-1”-in artıq dördüncü dəfədir ki, ölkəmizdə keçirilməsi və bu mötəbər yarışa hazırlıq prosesləri xüsusi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, ilk baxışda sürət yarışının digər ölkələrdəki kimi yüksək səviyyədə keçirilməsinə, bu yarışa yerli azarkeşlərin və medianın marağına tövqü ilə yanaşı, Azərbaycanla ilk dəfə təşkil olunmuş “Formula-1” Avropa Qran-prisi ölkəmizin idman tarixinə bir ilk olaraq yazıldı. Üçünlük yarış istər yüksək təşkilatçılıq səviyyəsinə, istərsə də azarkeşlərin coşqusuna görə yadda qaldı.



Bakı “Formula-1” əhvali-ruhiyyəsidədir



Təsədüfi deyil ki, ilk dəfə Bakının evsahibliyi etdiyi sürət yarışını yerli və beynəlxalq KİV-də geniş işıqlandırıldı. Dünyanın nüfuzlu idman portalları və nəşrləri Bakının bu yarışa necə evsahibliyi etməsindən, eləcə də pilotların Bakı trası barədə fikirlərinə yer ayırmağa başladı. İlk dəfəsindən uğurla start götürən “Formula-1” yarışını ilə Azərbaycan bu sürət yarışını ənənəvi olaraq keçirən digər ölkələrdən heç də geri qalmadığını göstərdi.

Dörd il əvvəlki həyəcanlar

Ölbəttə ki, ilk yarış daim diqqətçəkən və yaddaqlanan olur. 2016-cı il iyun ayının 19-da keçirilmiş “Formula-1” Avropa Qran-prisinin açılış mərasimi və final yarışını həyəcanlı məqamları ilə yadda qaldı. Sözsüz ki, indiyə kimi Bakının evsahibliyi etdiyi Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi

külək, irəli və birlikdə rənz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənəçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edilməsi dünyanın müxtəlif ölkələrini əhatə edən sürət azarkeşlərində milli mədəniyyətimiz barədə təsəvvür yaratmış oldu. Lakin 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi yarışının ən diqqətçəkən məqamı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yarışın açılış mərasimində iştirakı və onu izləməsi oldu. Bu, sözsüz ki, ölkəmizin idmanını inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Bakıda birincilik qazanmış Avropa Qran-prisinin qalibi – “Mercedes” komandasının üzvü Niko Rosberq birincilik medalının Azərbaycan Prezidenti tərəfindən təqdim edilməsi dünya mediasının diqqətində oldu. Təbii ki, ilk yarışdan sonra ölkəmizdə keçirilmiş qran-

prilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən maraqla izlənilməsi ənənə halını aldı.

Artıq Bakı dördüncü dəfədir ki, “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edəcək. Çox güman ki, bu yarış da idman tariximizdə maraqlı məqamlarla yadda qalacaq.

Çinin Şanxay şəhərində keçirilmiş mövsümün üçüncü yarışından sonra pilotların diqqəti Bakı trasına yönəlib. Yeri gəlmişkən, qeyd edək ki, Şanxayda keçirilmiş yarış “Formula-1” tarixində 1000-ci mərhələ

lamada bildirib: “Ötən iki mövsümdə orada problemlərimin yaranmasına baxmayaraq, Azərbaycandakı tras əladır. Bu, maraqlı “uik-end” idi. Mən orada əvvəlcədən daha yüksək nəticələrə nail olmaq istəyirəm.”

Britaniyalı pilot L.Hamiltonun sözlərinə görə, bolidin sürətinin az olmasına baxmayaraq, ötən il qələbə qazanmaqda bəxti gətirib. “Mən Valtteri Bottasın və xüsusilə, “Ferrari”nin Bakıda daha sürətli olacağını gözləyirəm”, – deyərək, əlavə edib.

“Mercedes” komandasının pilotu Valtteri Bottas Çin Qran-prisi ilə bağlı təəssüratlarını bölüşərkən Bakıdakı yarışdan da danışdı: “Biz trasda Böhrəyində olduğundan daha inamlı idik. Komanda yaxşı formadadır və maksimum nəticə əldə etməyə çalışmalıyıq. Şanxay trası bir çox cəhətdən unikaldır. Bakıda isə bizi fərqli yürüş gözləyir. İki həftədən sonra bizi nələrin gözlədiyini məlum olacaq”.

“Racing Point” in pilotu Serxio Peres

“Formula-1” Bakı Qran-prisinin bolidləri Bakıya gətirilib

“Formula-1” Bakı Qran-prisi
çərçivəsində Bakı
Heydər Əliyev Beynəlxalq Aeroportuna yükləri
gətirilməsinə başlanılmışdır. Yarış bolidləri, on-
lara xidmət və yarışların təşkili üçün lazım olan
avadanlıq reysləri Şanxay və Bəhreyyəndən
gətirilmişdir.

bildirir ki,
Azərbaycan Qran-prisi
2019-cu il aprelin 26-dan
28-dək keçiriləcək. Yarışlar
qədim İçərişəhər, şəhərin
müasir hissəsinin siluetləri və
Xəzər sahilı mənzərə fonunda
keçiriləcək.

“Xalq qəzeti”

Yüklərin böyük hissəsi
Azərbaycanın “Silk Way West
Airlines” aviakompaniyası tərəfindən
daşınmışdır. Milli yük aviada-
şıyıcısı təkcə “Formula-1”-in
Azərbaycan mərhələsi üçün
deyil, həm də müxtəlif qitələrdə
digər yarışlar üçün avadanlıqların
daşınmasını həyata keçirir.
Qeyd edək ki, bolidlərin
təkarları daimi +20 dərəcə tem-
peraturun saxlanıldığı xüsusi
konteynerlərdə daşınır.
Heydər Əliyev Beynəlxalq
Aeroportunun mətbuat xidməti



Daniil Kvyat: Bakı trası daha maraqlıdır

Bakı trası daha maraqlıdır, bir
çox çətinliklər vardır. Bunu
“Toro Rosso” “Formula-1”
komandasının rusiyalı pilotu
Daniil Kvyat deyib.

Daniil bildirib ki, bu
trasda müxtəlif elementlər
mövcuddur, ona görə də
burada hərəkət etmək
maraqlıdır: “Bu trasda

ötmə üçün çoxlu imkanlar
var, uzun düz yollar digər
bolidlərlə mübarizə apar-
mağa imkan verir. Tras
çox maraqlı və tələbkardır.

Burada əylə baxımından
çox diqqətli olmaq lazım-
dır”.

“Xalq qəzeti”

SOCAR-IN “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” Forumu



Aprelin 22-də Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” Forumu işə başlayıb. Energetika naziri Pərviz Şahbazov forumun Xəzər və Mərkəzi Asiya adı altında keçirilməsinin Azərbaycanın enerji siyasətinin iki regionu uzunmüddətli layihələrlə bir-birinə bağladığını bariz nümunəsi olduğunu deyib.

Nazir bildirib ki, son dövrlərdə neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft riskli bir enerji resursuna çevrilib, bu isə neft ölkələrini bazarı azaltmaq üçün bəzən tənzimlənməsi kimi əlavə bir öhdəliklə yükləyib.

“OPEC plus” formatında qəbul edilmiş qərarların neft bazarını tarazlaşdıraraq əsas mexanizmi olduğunu bildiren nazir geosiyasi qeyri-sabitliyin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlığın vacibliyini və Azərbaycanın bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdarı olduğunu vurğulayıb: “Həzrəti neftin qiyməti qənaətbəxşdir, dekabrda qərarın icra səviyyəsi aybaay yüksəlir. İyunda hasilatın azaldılması ilə bağlı yeni qərarın qəbulu isə bir sıra faktorlar və kommersiya ehtiyatlarından asılı olacaq”.

O, OPEC-ə üzv ölkələrə, enerji sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə yaradılan əməkdaşlıq imkanlarından da danışaraq Energetika

ka Nazirliyinin 2019-2021-ci illərdə yanacaq-enerji balansını üzrə proqnozlaşdıraraq əsas mexanizmi olduğunu bildiren nazir geosiyasi qeyri-sabitliyin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlığın vacibliyini və Azərbaycanın bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdarı olduğunu vurğulayıb: “Həzrəti neftin qiyməti qənaətbəxşdir, dekabrda qərarın icra səviyyəsi aybaay yüksəlir. İyunda hasilatın azaldılması ilə bağlı yeni qərarın qəbulu isə bir sıra faktorlar və kommersiya ehtiyatlarından asılı olacaq”.

O, OPEC-ə üzv ölkələrə, enerji sahəsində fəaliyyət göstərən bir çox şirkətlərlə yaradılan əməkdaşlıq imkanlarından da danışaraq Energetika



bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb. İndiyədək AÇG yataqlarından 481,6 milyon ton neft hasil olunub. Bu vaxta kimi 506 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb və həmin həcm 383 milyon tonu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ilə nəql edilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məruzəsində qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtdakı 3,5 milyard barrel neft hasil olunub. AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digərləri çıxış edərkən bildiriblər ki, forum ulu öndər Heydər Əliyev tərəfindən əsas qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən neft strategiyasının işıqlandırılması

üçün unikal platformadır. Qeyd olunub ki, forumun təşkili artıq ənənəvi hal alıb.

Qeyd edək ki, 2016-cı ildən hər il təşkil olunan forumda bu il 20-dən çox ölkədən 300-dək nümayəndə, o cümlədən Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, neft-kimya komplekslərinin və logistika strukturlarının, həmçinin aparıcı yerli və beynəlxalq şirkətlərin top menecerləri, sahəsinin öndə gedən ekspertləri, analitiklər, diplomatik korpus nümayəndələri və digər çoxsaylı mütəxəssislər iştirak edirlər. İştirakçılar Azərbaycanın neft-qaz sənayesinin inkişafı, Xəzər regionu və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistika və tranzit potensialı, başlıca ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft-kimya müəssisələrinin modernləşdirilməsi, neft və qaz emalı sahəsində innovativ texnologiyalar və bir çox digər sahələrdə çoxsaylı məruzələr və ekspert rəyləri ilə tanış olmaq imkanı əldə edirlər. Forum iştirakçılarının “SOCAR Karbamid”, “SOCAR Methanol”, “SOCAR Polymer” zavodlarına və Səngəçal neft terminalına səfərləri nəzərdə tutulub.

Dörd gün davam edəcək forumda “Azərbaycanın neft-qaz sənayesinin inkişafı”, “Xəzər Regionu və Mərkəzi Asiya-Qlobal neft və qaz bazarının tərkib hissəsi”, “Azərbaycan və Transqafqaz regionunda karbohidrogenlərin logistika və tranzit potensialı”, “Xəzər regionunda qaz bazasının inkişafı”, “Xəzər və Mərkəzi Asiya regionunun başlıca ixrac marşrutları” və digər mövzularda müzakirələr aparılacaq.

AZƏRTAC

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər



Qırmızı qəsəbə sakini Boris Simanduyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Pesax yəhudilərinin ən mühüm bayramlarından biridir. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fiironunun zülmündən xilas olan yəhudilər 8 gün tannıya dua ediblər. Yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə edilməsini milli bayram kimi qeyd etməyə başlayıblar.

Qırmızı qəsəbə bələdiyyəsinin sədri Yafə Yadadaye-və Pesax bayramının simvolunu duzsuz, qurudulmuş çörək olduğunu bildirib. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi məhz duzsuz, quru çörək – “Matsa”-dan istifadə etməlidir. Bayrama qədər bütün evlərdə, küçələrdə təmizlik işləri görülür. Bayram günlərində isə hamı ibadət edir, bir-birini qonaq çağırır.

Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsa-kov bildirib ki, Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır. Burada doğulan, hazırda isə xarici ölkələrdə yaşa-yan dağ yəhudilərinin də Pesax bayramını Vətəndə qeyd etmələri ənənəyə çevrilib.

Dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanım Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər burda köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.

Pesax bayramı aprelin 29-dək davam edəcək.



deyir: “Kitab zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır”.

Əsərin əsas məziyyətlərindən biri də nəinki tarixi faktların, tarixi mərhələlərin sənədlərlə açılması, həmçinin cəmiyyətimizin, soydaşlarımızın siyasi cəhətdən maarifləndirilməsi, onların tarixin ibrət dərsləri ilə yaxından tanış edilməsi kimi problemlərə də istiqamət verməsidir.

Professor İlham Məmmədşadə kitab haqqında bəhs edərkən

əvvəlki monumental əsərlərində olduğu kimi, bu kitabında da mahiyyətə vahid bir tam, vahid bir sistem təşkil edir. Bu əsərdə də milli xarakterin nə üçün dəyişdiyi və ya dəyişmədiyi məsələlərinə toxunulur. Akademik Ramiz Mehdiyev yazır: “...Bir həqiqət dəyişilməz olaraq qalır: Azərbaycan xanlıqlarının böyük əksəriyyəti hər zaman birləşmək cəhdlərinə qarşı çıxmış, öz taxt-taclarını qorumaq naminə titulunun qururuna yaraşmayan vasitələrə belə əl atmaqdan çəkinməmişlər”. Müəllif bu yerdə çox böyük vətənsəverlik yanğısı ilə yazır: “Azərbaycan xanları

mal mənzərəsini işıqlandırır. O, xanlıqları, yeni həm Şimalı, həm də Cənubı Azərbaycan xanlıqlarını bir-birindən ayırmadan konseptual şəkildə bir yerdə dəyərləndirir. Akademik özünəməxsus məntiqi əsasla hətta tarixi necə dyrənək, necə tədqiq edək kimi sualları da cavablandıraraq, ictimai elmin qarşısına çox mühüm məsələlər qoyur: “Problemlər əhəmiyyətlik, aktualılıq dərəcəsinə görə təsnif edilərək araşdırılmalıdır”.

Müəllif təqdim etdiyi sənədlərə necə işləmək, onlara istinadən təqdimat metodunu diqqətə çatdırır.

icmasının Qarabağda çoxluq təşkil etməsi, yaxud dövlətçilik ənənələrinə malik olması haqqındakı fikirlər uydurmada başqa bir şey deyildir”.

Müəllif kitabda nəinki tarixi-siyasi, ideoloji məqamlarda, eyni zamanda, xanlıq institutu barəsində yazılan ədəbi – bədii əsərlərə, o cümlədən hətta filmlərə, ssenarilərə də fikir bildirir və yazır: “Erməni riyakarlığı qədər Azərbaycan müəlliflərinin mənbələrlə apardıqları zəif, passiv iş də öz rolunu oynamışdır”.

Əsərin ən mühüm məziyyətlərindən biri də akademik

BUSəbəbdən də akademik Ramiz Mehdiyev yazdığı kimi, Azərbaycanda mərkəzləşdirilmiş idarəçilik sistemi əsaslarının məhv edilməsi milli mədəniyyətimizin, təsərrüfat həyatının tənəzzülünə səbəb olmuş, feodal hərc-mərcliyi və bitib-tükənməyən ara müharibələri ilə müşayiət edilən, ən nəhayət tarixi torpaqlarımızın ikiye bölünməsinə gətirib çıxardı.

Akademik İsa Həbibbəylinin fikrincə, bu kitab “Azərbaycan xanlıqlar – Səfəvilər – Əfşarlar hakimiyyəti ilə Heydər Əliyev – İlham Əliyev epoxası arasındakı

Tarix dünənki siyasət, siyasət isə bugünkü tarixdir

Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsərinə dair qeydlər

Akademik əsərdə XVI–II əsrdən XX əsrin 90-cı illərinə baxış sərgiləyərək yazır: “Mərkəzi hakimiyyətin dağılmasından istifadə edən yerli feodallar var gücləri ilə müstəqilliyə can atır, hər kəs öz xanlığını yaradıb, siyasi mübarizəyə girişmək üçün dəridən-qabıqdan çıxdı”. Təəssüf ki, məhz ötən əsrin 90-cı illərində də belə idi. Və nə yaxşı ki, Ulu Tanrı Azərbaycan xalqına Heydər Əliyev kimi cəsəretili sərkərdəni, Ali Baş Komandanı, siyasi birlik yolu tutan lider–strateqı bəxş etmişdi. Və nə yaxşı ki, xalq öz güvənc və ümid yerini səsədi, hakimiyyətdə yenə – ikinci dəfə böyük siyasətçi Heydər Əliyevi görmək istədi, onu dəstəklədi... və ölkə xanlıqlar dövründə olduğu kimi bölünmədi.

Çox müdrik bu siyasi kursu da Prezident İlham Əliyev konkretləşdirdi – çoxmillətli ölkədə “Azərbaycanda multikulturalizm (çoxmədəniyyətlik) dövlət siyasətidir” – deyər bəyan etdi, bütün müxtəlif mədəniyyətləri bir amal, bir məfkurə, azərbaycanlıq ideyası ətrafında birləşdirdi.

Akademik Ramiz Mehdiyev qeyd edir ki, zəngin idarəçilik təcrübəsinə malik, böyük siyasi iradə və sərişə sahibi Heydər Əliyev olmasaydı, bəzən ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi ucbatılın, bəzən isə xarici qüvvələrin əmri ilə ələvəlanan separatçılıq atəşində gənc dövlətçiliyimiz yanıb külə döncəkədi.

Nəzərə alaq ki, əsər tarixi kontekstdə siyasi təhlillərə zəngin olduğu üçün xanlıqlar institutunun yazılı rəsmi sənədlərinin elmi abidəsidir. Akademik Akif Əlizadə əsərin məziyyətlərindən danışarkən söylədiyi kimi, bu kitab tarixşünas-

lığa sanballı töhfə, gənc tarixçilər üçün dəyərli mənbədir. Əsər humanitar və ictimai elmlərin bundan sonrakı inkişafı üçün mükməmməl yeni tarixi baza formalaşdırır.

Azərbaycanın xanlıqlar dövrü ziddiyyətli, qarışıq, kəşməkeşli olmuşdur. Müəllifin təbirincə desək: “Azərbaycanın da tarixində xüsusi həssaslığı, tələyüklüüvü və dəyəri baxımından digərlərindən fərqlənən dövrlər, hadisələr və şəxsiyyətlər vardır”. Xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Bu mənada təqdim edilən əsər də məhz öz aktuallığı ilə ictimai-siyasi elmdə dəyərlidir.

Akademik dövlətçilik institutunun tam əsaslı öyrənilməyən səhifələrini –yazılan məktubları, verilən fərmanları və s. sənədləri azərbaycanlılıq məfkurəsi baxımından işıqlandırır. Əsər həqiqətdə Səfəvilər hakimiyyətindən gələn yolda Azərbaycan dövlətçilik institutunun reallıqlarına söykənən siyasi-ideoloji və tarixi xronoloji elmi sistemdir. Təbii ki, xanlıqların institutlaşma prosesinə akademik

kitabda maraqlı çoxca-larlı siyasi-ideoloji problemlər kontekstində həm də qonşu işğalçı erməni dövlətinin yaradılması və bu quruluşun da məhz xanlıqlar dövründən başlanılmasından geniş bəhs olunur. Akademik İsa Həbibbəyli bu barədə danışarkən

“Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” və “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da” kimi dəhiyanə fikirlər ulu öndər Heydər Əliyevə məxsusdur. Bu mənada akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” əsəri müəyyən bir tarixi dövrün ictimai elmdə siyasi-ideoloji, elmi xronologiyasıdır. Əsər problemlərin tarixi-siyasi, fəlsəfi-geosiyasi əsasda tədqiqinə paradigmal yanaşmadır.

yazır: “Ramiz Mehdiyevin fikrincə, tarixin özünün də digər elmlərə ehtiyacı vardır. Məsələn, yalnız fəlsəfi ümumiləşdirmələrin, ictimai araşdırma metodologiyasının köməyi ilə Azərbaycan tarixinin müxtəlif dövrlərində ümumi oları anlamaq, müasirliyin nə olduğu nu, onun mahiyyətini aşkar etmək olar. Azərbaycan tarixi və tarix fəlsəfəsi, onların bizim siyasi irsimiz olduğu da birləşdirir”.

Prinsip etibarilə xanlıqlar dövründə milli ideya sanki öləmiş, həm də Rusiya-ya meyil etmiş sayıla bilər. Xanlıqlar dövründə güman olunurdu ki, yeniliklər, pozitiv və müərəqqi dəyişikliklər əsasən Rusiyanın təsiri altında baş verir və haradasa yad olan rus mədəni modellərinin qəbul olunmasından ibarətdir. Aydıncı ki, bu, yalnız millətin öz unikal, xüsusi, eyni zamanda, universal inkişaf yolunu gören milli liderlərin, maarifpərvər elitaların və yaradıcı ziyalı təbəqələrinin səyləri ilə əldə edilə bilər. Bu kimi məsələlər də akademik Ramiz Mehdiyevin

vaxtilə birləşib ümumi düşməne qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmayacaqdı. Müvafiq olaraq ermənilərin Vətənimizə kütləvi şəkildə köçürülməsi və gələcəkdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması perspektivi də sual altına düşəcəkdir”.

Müasir Azərbaycanda ictimai elmlərin yolgöstərməni olan akademik Ramiz Mehdiyev yazır: “Xalqımızın başına gətirilən faciələr çarizmin qəddar və qanlı mahiyyətindən, müstəmləkəçi xislətdən, ənənəvi türk düşmənciliyindən qaynaqlanırdı. Buraya tərəddüd etmədən türklərə qarşı tarixən bütün varlığı ilə sonsuz kin bəsləyən və onu ilk fürsətdə ortaya qoyan erməni millətçiliyi amilini də əlavə etmək lazımdır”.

Akademik xanlıqlar dövrünün müqayisəli təhlil kontekstində XX və XXI əsr Azərbaycanı ilə paralelləşdirərək, dövrün, şəxsiyyətlərin siyasi paradig-

Azərbaycan dövlətçilik tarixində xanlıqlar institutunu dyrənəndə: ilkin mənbələrə əsaslanmalı; sənədləri, məxaz və mənbələri təhlil edəndə obyektiv yanaşma, xanlıqlar dövrünün xeyrinə və ziyanına olan mənfəi və müsbət təndemlərlə bəhəm, həmin dövrün səciyyəvi, çətin durumu, qarşılıqlı münasibətləri də nəinki ziddiyyətli, eləcə də açıq həqiqətlər olduğu göstəriləlməlidir və “keçmişimizi dyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməliyə”.

O dövrki rəsmi sənədlərə, məktublara, əmrlərə və fərmanlara əsaslanan akademik Ramiz Mehdiyev yazır: “Həqiqət və ədalət naminə demək lazımdır ki, Azərbaycan xanları arasında çarizmin əsl mahiyyətini, onun niyyətini düzgün qiymətləndirərək, ona qarşı son damla qanına qədər müqavimət göstərənlər də olmuşdur. Qubalı Fətəli xanın varisi Şeyx Əli xan məhz bələlərdən idi”.

Müəllif bu əsərində də erməni mənbələrinə əsaslanaraq təhlilə siyasi işıq salır: “Tarixçilərimiz vaxtilə erməni mənbələrini dəridən təhlil və tədqiq edə bilsəydilər, bu cür uydurmaların (guya Qarabağda söz sahibi olmaları – R.M.) ayaq tutub yeriməsi də çətinləşər, onlara vaxtında cavab verilməmiş olardı”. Əsərdə kifayət qədər erməni müəlliflərinin yazdıqları üzə çıxarılır, onların nə yazdıqları əsasında uydurma fikirləri rəqəm və faktlarla işə olunur.

Akademik Ramiz Mehdiyev qətiyyətlə yazır: “Ümumilikdə, bütün Cənubi Qafqazda çarizmin gəlişindəki azlıq təşkil edən erməni

dövrü səciyyələndirmə ustadlığının hədisə və proseslərə sırf elmi, siyasi-ideoloji məsələlərə isə obyektiv yanaşma tərz, sinergetik baxışla- rıdır. Müəllif vurğulayır: “həqiqətin tam aşkara çıxarılması üçün Azərbaycan xanlıqlarının Rusiya ilə münasibətlərinə ədalətli qiymət verilməli, onların xarakteri, inkişaf tarixi, o, yalnız özü üçün deyil, məsuliyyətini üzərinə götürdüyü xalqı, Vətəni üçün cavabdehlik daşıyır”.

Əsərin digər mühüm bir məziyyəti isə farsdilli sənədlərin ilk dəfə ana dilinə tərcüməsidir. Məhz bu kontekstdən də əsər yazılan və haqqında danışan sənədlərin ensiklopediyasıdır. Başqa bir məqam isə Qacarların Qafqaz regionu ilə əlaqələrini əks etdirən sənədlərin açıqlanmasıdır.

Təbii ki, bu fundamental, çoxtərəfli ictimai elmlərin multidisiplinarlığını əks etdirən kitabın siyasi-ideoloji, tarixi-fəlsəfi dəyəri çox qiymətlidir. Akademik Ramiz Mehdiyevin Azərbaycan dövlətçilik institutuna həsr etdiyi növbəti elmi monumental abidə olan bu əsərində də irəli sürülən hər bir fikir, müddəa, baxış və mülahizələr söz sahibi olmaları – R.M.) ayaq tutub yeriməsi də çətinləşər, onlara vaxtında cavab verilməmiş olardı”.

Mən də tarix fakültəsinin yetirməsiyəm, amma sovetlər dönməndə bizə bunların tam əksini öyrədirdilər. Akademikin məntiqində tarixə, siyasətə, öz Vətəninə bir böyük alimin sevgisi, yanğısı və qürurla yanaşması var.

boşluğu doldurmağa xidmət edən və dövlətçiliyimizi yaşadan bir əsəridir”.

Akademik Ramiz Mehdiyevin məntiqində də “siyasi lider, dövlət başçısı, ölkənin və xalqın taleyinə cavabdehlik məsuliyyətini öz çiyinə götürən hər kəs baş verən prosesləri soyuqqanlı şəkildə təhlil edib, düzgün həll yollarını tapmağa borcludur. Çünki o, yalnız özü üçün deyil, məsuliyyətini üzərinə götürdüyü xalqı, Vətəni üçün cavabdehlik daşıyır”.

Bu mənada əsərdə istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdikləri dövlət quruculuğu strategiyasının, daxildə apardıqları ictimai-siyasi inkişaf kursunun hədəfi modernləşən, davamlı iqtisadi tərəqqiyə söykənən, sosialyönümlü islahatları istiqamətlənən dövlət siyasəti ilə bəhəm, o cümlədən novator düşüncəli, gənc mədəniyyətili, tarixi-mədəni mədəni köklərini yaşadan, yeniləşən Azərbaycanı sevmə, qoruyan vətəndaşlarımızı diqqət və qayğı asılanır.

Akademik Ramiz Mehdiyevin yeni əsəri barədə qeydlərimi ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sözləri ilə bitirmək istərdim: “Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır... Biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq”.

Rəna MİRZƏZADƏ, AMEA Fəlsəfə İnstitutunun müasir siyasətin fəlsəfəsi şöbəsinin müdiri, professor

Prezidentimiz gənclərin dostudur

Gənclik hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Qürurverici həlaldır ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır, ölkəmizdə istər nüfuzlu idman yarışlarında, istərsə də beynəlxalq konfrans və forumlarda uğurla təmsil edirlər. Bütün bunlar, təbii ki, dövlətimizin apardığı gənclər siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin son bir ili də bu baxımdan əhəmiyyətli olub.

Prezident İlham Əliyev əvvəlki dövrlərdə olduğu kimi, ötən bir il ərzində də gənclər siyasətini diqqətdə saxlayıb və hər zaman əməli fəaliyyəti ilə gənclərin dostu olduğunu sübut edib.

Təkcə 2 fevral–Gənclər Günündə onun Azərbaycan gəncləri ilə görüşü və onların qarşısında səmimi çıxışı, tövsiyə və arzularını xatırlatmaq yerinə düşər. Bu il fevralın 1-də Bakı Konqres Mərkəzində

baş tutmuş təntənəli görüşdə Prezidentin Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi müsbət fikirlər qəlbində həqiqətən də qürur və ictimai hissi yaradır. Çünki məhz dövlətin uğurlu gənclər siyasəti nəticəsində gənclər ölkəmizi layiqincə təmsil edir, fəaliyyətimizlə ölkəmizin tərəqqisinə töhfələr veririk. Prezidentin çıxışında “Bizim gənclərimiz həmişə yadda saxlanılmalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.” – deməsi bizim üçün daim xatırladığımız əsas tövsiyədir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) da yarandığı gündən ölkə gəncliyinin səsinə Avropaya çatdırır, müxtəlif ölkələrdə təşkil edilmiş nüfuzlu tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Cənab Prezidentin gənclərə görüşlərində daim onları vətənpərvərliyə səsləməsi AGAT kollektivi üçün də əsas istiqamətdir. Bunun sübutu kimi AGAT-ın üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırladığı və Milli Net-in Milli İnternet Mükafatına layiq görülmüş “Karabakh” mobil tətbiqetməsinin adını çəkə bilərəm.

Sözsüz ki, Prezident İlham Əliyevin gənclərə bağlı imzaladığı sərəncam və fərmanlar onun gənclər siyasətinə və eləcə də Azərbaycan gəncliyinin daha da tərəqqi etməsinə müsbət təsirini göstərir. Biz də vətəndaş cəmiyyətinin fəal nümayəndələri olaraq yaradılmış münbüt şəraitdə öz fəaliyyətimizlə gəncliyimizin cəmiyyətə və beynəlxalq aləmə inteqrasiyasına, daha da inkişafına çalışırıq.

Lalə MEHDİYEVA, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Aprelin 22-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ümum-milli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunan fotoslayd təqdim edildi.

AZƏRTAC xəbər verir ki, partiyanın rayon təşkilatının 102 ilk ərazi təşkilatından seçilmiş 150 nümayəndənin iştirakı ilə keçirilən konfransda Gənclər Birliyinin sədr əvəzi Söhrab Həşimov ötən konfransdan keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib. O, hesabat dövründə görülmüş işlər, reallaşdırılan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, gənclərin təhsillərini xaricdə davam etdirmələri, ayrı-ayrı ölkələrdə həyata keçirilən təhsil layihələrində, konfranslarda, seminarlarda iştirakları üçün yaradılan imkanlardan YAP Nəsimi rayon təşkilatının üzvü olan gənclər də faydalanıblar.

Sonra konfransda təşkilatı məsələlərə baxılıb. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 45 nəfərdən ibarət Şurası, 16 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavini seçilib.

Səsvərmə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktorunun müavini Salman Salmanov Gənclər Birliyinin sədri seçilib.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, “Səs” Media Holdingin rəhbəri Bəhrüz Quliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müasir Azərbaycan gənclərinin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, Yeni



Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxış edib. O bildirib ki, Azərbaycanın gətirdiyi yol alternativsiz yoldur. Bu, Heydər Əliyev yoludur. Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmadı. Məhz 1993-cü ildən – ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində işlər görülməyə başlandı. Ulu öndər hər zaman deyirdi ki, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox-çox çətin və məsuliyyətlidir. Bax budur Heydər Əliyev fenomeni. Heydər Əliyev siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq

yoludur, inkişaf yoludur. Hazırda bu yolu ulu öndərimizin layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün hər bir Azərbaycan gəncləri bilməlidir

ki, müstəqil dövlətimizin qorunub saxlanılmasında kimdənə kömək gözləməməliyik, köməyi ancaq özümüzə özümüza etməliyik. Gənclərin üzünə düşən vəzifə, ilk növbədə, bilikli, savadlı olmaq, ölkəmizin gələcəyi naminə çalışmaq, bu istiqamətdə fəallıq nümayiş etdirməkdir.

Çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqiyyətləri dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrini öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.

Sonra konfransın qətnəməsi və iştirakçıların Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul edildi.



Aprel 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019–2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçiq “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edir.

Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filiali Azərbaycan Prezidentinin fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bakı filiali əgər 2008-ci ildə üç fakültə – təbii riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. Tədris 2012-ci ildən əsasən Bakı filialının Xocasəndə yerləşən müəmməl kampusunda aparılır. Burada tələbələr təhsil alməsi, eləcə də istirahəti üçün hər cür şərait yaradılıb. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bakalavr səviyyəsini bitirənlər, həmçinin burada magistratura təhsili ala bilərlər. Təhsilin magistratura səviyyəsi filialda yeni olan fizika fakültəsi istisna olmaqla, digər fakültələrin hamısında var. Fizika fakültəsində də magistratura perspektivi olacaq. On bir il ərzində Bakı filiali xeyli genişləniib. Ümumilikdə, 600-dən çox məzun bu müddət ərzində MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar. Məzunlar Bakı filialında bilik qazan-dıqlarından çox razıdırlar.

Mart ayında Rusiyanın paytaxtında M.V.Lomonosov adına MDU-da “Universitetlər və bəşəriyyətin gələcəyi” mövzusunda keçirilmiş forumda rektor, akademik Viktor Sadovniçinin müasir dövrün çağırış-larından rəqəmsallaşma, ekologiya, beyin, kosmosla bağlı məsələləri qeyd etdiyi xatırladan professor Yuri Sadovniçiyi bu sahələrdə bağlı universitetdə yüksək səviyyədə tədris aparıldığını, Bakı filialının MDU-nun müvafiq fakültələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Vurğulayıb ki, Bakı filialının komandası Moskvağa gedərək kosmik peykin buraxılması müsabiqəsində iştirak edib və layiqli yer tutub.

Diqqətə çatdırılıb ki, Bakı filialında tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planla-rı və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.

Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydala-rı haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda buraxılış imtahanı ilə bağlı dəyişikliyə müvafiq olaraq MDU-nun Bakı filiali qəbulla bağlı bəzi tələblərdə dəyişikliyə edib. Qəbulla bağlı bütün məlumatlar M.V.Lomonosov adına MDU-nun Bakı filialının http://msu.az/ saytın-da yerləşdirilib. Əgər abituriyent, ümumiyyətlə, M.V.Lomonosov adına MDU ilə bağlı müəyyən sualları varsa, onların cavabını M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ saytından öyrəne bilər.

MDU-nun Bakı filialında həm dövlət sifarişli, həm də ödəniş əsasında təhsil almaq mümkündür. 2019–2020-ci tədris ilində qəbul planında filologiya fakültəsində cəmi



33 – dövlət sifarişli əsasında 30 yer (o cümlədən “Rus dili və ədəbiyyatı” tədris proqramı üzrə 10, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” tədris proqramı, ingilis və italyan dilləri üzrə 20) və 3 ödənişli yer (“Rus dili və ədəbiyyatı” üzrə 1, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı”, ingilis və italyan dilləri üzrə 2) nəzərdə tutulub. Təbii riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişli, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb.

Magistraturaya 5 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə cəmi 13 yer – dövlət sifarişli əsasında 10 (o cümlədən rus dili üzrə 3, ingilis dili üzrə 4, italyan dili üzrə 3), ödənişli 3 yer (rus dili, ingilis dili və italyan dillərindən hər biri üzrə 1 yer) ayrılıb. Təbii riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində cəmi 7 yer – 6-sı dövlət sifarişli (o cümlədən üzvi kimya, fiziki kimya və neft kimyası təhsil proqramları üzrə hər birinə 2 yer), 1-i ödənişli (qeyd olunan təhsil proqramlarından birinə), psixologiya fakültəsində 14 yer – 12-si dövlət sifarişli (o cümlədən psixoloji inkişaf proqramı üzrə 6, “Kognitiv və emosional pozulma proseslərində klinik-psixoloji reabilitasiya” proqramı üzrə 6 yer) və 2-si ödənişli (qeyd olunan müvafiq proqramların hər birinə 1 yer) nəzərdə tutulur. İqtisadiyyat fakültəsində cəmi 12 yer ayrılıb. Bu yerlərdən 10-u dövlət sifarişli (“Beynəlxalq biznes” proqramı üzrə), 2-si ödənişlidir. Magistraturaya imtahanlar iyunun 14-də və 17-də keçiriləcək.

Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəblər üçün təhsil ödənişsizdir.

Filiala qəbul imtahanına buraxıl-

maq üçün Azərbaycan Respubli-kası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən (mayın 12-si və ya 19-u) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.

Önzələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir

müxtəlif müsabiqələrdə, konfrans-larda iştirak edirlər. Magistraturadan sonra Moskvada aspirantura təhsili almaq imkanı da var. MDU-nun Bakı filialında riyaziyyat fənni üzrə bazar günü məktəbi fəaliyyət göstərir. Bazar günü məktəblərinə gələnlərin 50 faizi sonra filialda təhsil alır.

“Açıq qapı” günündə MDU-nun

filologiya fakültəsinin rus ədəbiyyatı tarixi kafedrasında filologiya elmləri namizədi Andrey Fedotov da çıxış edib. Bildirib ki, fakültədə universitet üzrə tədris edilən fənlərlə yanaşı, linqvistik, kulturoloji istiqamətlərdə də fənlər öyrədilir. Tələbələrin müasir hu-manitar biliklərin ən qabaqcıl trendləri ilə tanış olmaq imkanı var. Tələbələrin dil biliklərini möhkəmləndirmək üçün onlara xaricə staj keçmək imkanı yaradılır. Filialın məzunlarına müxtəlif sahələrdə tələbatı qədər; onlar səfirliklərdə, şirkətlərdə tərcüməçi işləyə, mətbuat xidmətində fəaliyyət göstərə, tədris edə bilərlər və s.

Kimya elmləri doktoru, profes-sor Aleksey Kopilov kimya fakültəsi haqqında ətraflı məlumat verib, filialda müvafiq sahə üzrə tədris üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığını bildirib. Kimya-nın sənaye, tibb, texnologiya, məişət və digər sahələrdə mühüm rolundan danışan professor Aleksey Kopy-lov bu elmi dövrənməyin vacibliyini vurğulayıb. O, fakültədə Moskvadan beynəlxalq dərəcəli müəllimlərin gəlib müəhazirə oxuduğunu, seminar, prak-tikum apardığını bildirib. Qeyd edib ki, fakültədə ən müasir avadanlıqla təchiz edilmiş 12 laboratoriya, habelə ən müasir dərslər otaqları var. Təsədüfi deyil ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçirilib.

MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Leonid Babanin, ümumiyyətlə, MDU-nun Bakı filialında təhsil almağın maraqlı olmasından danışıb. Qeyd edib ki, bu il 10 yaşı tamam olan psixologiya fakültəsinin məzunları iş tapmaqda asla çətinlik çəkmir. Magistraturadan sonra Moskvada aspirantura təhsili də almaq mümkündür. Qəbul zamanı MDU-nun proqramı əsasında biologiya fənnindən imtahan vermək çətinlik ya-ratsa da, Bakı filialında biologiya üzrə bazar günü məktəbi fəaliyyət göstərir ki, bu, abituriyentlərin biliklərini artırmağa imkan yaradır.

İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə 2012-ci ildə yaradılıb. Bu il fakültənin bakalavr səviyyəsi üzrə dördüncü, magistr üzrə ikinci buraxılışı olacaq. İqtisadiyyat fakültəsinin populyarlaşdığını deyən Ceyhun Hüseynov idən-ile müsabiqənin də böyük olduğunu bildirib. O, iqtisad elmlərinə tələbatdan danışaraq, fakültədə tədris edilən proqramların fərqli və çox yüksək səviyyədə olduğunu söyləyib, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonra tədbir iştirakçılarında xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

Beləliklə, tədbir iştirakçılara, bu ali təhsil müəssisəsinin filologiya, təbii riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr təhsili ilə bağlı hərtərəfli məlumat əldə edəblər.

AZƏRTAC

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib



Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən “Oxu günü” keçirilib.

Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Re-gional İnkişaf” İctimai Birliyinin təşkilatlığı, Mədəniyyət Na-zirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fon-dunun və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.

“Gəlin birgə oxuyaıq!” şüarı altında keçirilən “Oxu günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu verdişinin inkişafı, kitabə marağın artırıl-masıdır.



səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, inter-aktiv yarışlar keçirilib. Üç sayılı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.

Tədbir çərçivəsində bədi-elmi kitabların sergisində



Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylerinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən

nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər.

Təhsil naziri Ceyhun Bay-ramov jurnalistlərə açıqlama-

AZƏRTAC

“Washington Times” erməni lobbisinin pozuculuq fəaliyyətində yazıb

□ **“Washington Times” qəzetində Amerika Xarici Siyasət Şurasının baş elmi işçisi, doktor Stiven Blankın Amerika Erməni Milli Komitəsinin (ANCA) Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə xələl gətirmək cəhdlərindən və ümumilikdə, Ermənistanın siyasi müstəqilliyinin olmamasından bəhs edən məqaləsi dərc olunub.**



Məqalədə Azərbaycanın Dağlıq Qarabağ re-gionundakı müharibənin təkə Cənubi Qafqazın hüddurları daxilində deyil, habelə erməni dias-poru və onun təşkilatları, o cümlədən Amerika Erməni Milli Komitəsi tərəfindən ABŞ-da aparıl-dığı qeyd edilir. Müəllif yazır ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün beynəlxalq saylar çərçivəsində ATƏT Fransa, Rusiya və ABŞ-in həmsədrliyi ilə Minsk qrupuna uyğun. Minsk qrupu hər iki tərəfin həllə etdiyi prinsiplər əsasında münasibətin qəbulu nail olmaq məqsədilə 2017–2009-cu illərdə Madrid prinsiplərini formalaşdırıb.

Razılılaşdırılmış bu prinsiplərdə erməni qoşun-larının dərhal çıxarılması və keçmiş DQMV-nin hüddurlarından kenarda yerləşən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qaytarıl-ması tələbləri, Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidareçiliyinə təminat verən müvəqqəti statusu, Ermənistandan Dağlıq Qarabağa dəhizlə, gələcəkdə öz müqəddəratını təyin etmək vəstisiyə Dağlıq Qarabağın hüquq statusunun müəyyən edilməsi, bütün məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qaytarılması və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı məsələləri yer alıb.

Amerika Erməni Milli Komitəsi 2016-cı ildən başlayaraq və böyük ehtimalla Yerevanla koordinasiya şəraitində Madrid prinsiplərini “məntiqsiz” və “qeyri-demokratik” adlandırıb və tənqid edir. Lakin erməni lobbisi təşkilatının narazılığının əsl səbəbi ondan ibarətdir ki, Madrid prinsiplərində Dağlıq Qarabağ müstəqil ərazi kimi tanınmır. Müəllif vurğulayır ki, Madrid prinsipləri haqlı olaraq Dağlıq Qarabağın

müstəqilliyini tanıya bilməz, çünki bütün hallar-da bu ərazi müstəqil ola bilməz.

Mahiyyətcə, Amerika Erməni Milli Komitəsi istəyir ki, Dağlıq Qarabağ Madrid prinsipləri çərçivəsində müstəqil ərazi kimi tanınan və ərazilərin silahlı yolla işğalı faktı legitim olsun. Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və regiondakı inkişafdan təcrid olu-nub. S.Blank qeyd edir ki, Ermənistan vassal dövlətdir və ABŞ-in nə dostu, nə də müttəfiqidir. O, Amerika dəyərlərini də qəbul etmir.

Ermənistandakı böhranlar nəticəsində 2018-ci il inqilabı baş verdi. O, irimiqyaslı demokratik və iqtisadi islahatlar vəd etdi. Bir ildən sonra həmin vədlər yerinə yetirilməmiş qalır, – deyər müəllif vurğulayır. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın yeni hökuməti ölkəsində demokratik və iqtisadi islahatların əsas şərti olan regionda sülhün bərqərar olması istiqamətində effektiv danışıqlar strategiyası hazırlaya bilmədi.

Ermənistan Dağlıq Qarabağın oynucaq rej-i-minin “müstəqil dövlət” və ya siyasi qurum kimi danışıqlarda iştirak etməsi ideyasında təkid edir. Amerika Erməni Milli Komitəsinin mövqeyinə uyğun olan bu tələb gələcəkdə heç bir danışıqların olmayacağı təminatı verir, çünki o, ən başdan sülh prosesinin nəticələrinə xələl gətirir. ANCA və Ermənistan tərəfləri yeganə platforma olan və Bakı ilə Yerevan arasında Minsk qrupunun dəstəyi ilə aparılan danışıq-ların effektiv strukturunu təşkil edən Madrid prinsiplərinə ziddir.

ANCA tərəfindən qoyulan bu tələblərdə Ermənistan hökumətinin iştirakı aydın de-yil, lakin danışıqlara münasibətdə həmin erməni təşkilatının və Paşinyan hökumətinin bəyanatlarının oxşarlığı tamamilə açıq-aşkar görünür. S.Blank qeyd edir ki, sülh prosesində nə Amerika Erməni Milli Komitəsinin bəyannaməsi, nə də Paşinyanın dolaşqı və ziddiyyətli mövqeyi Ermənistan maraqları-na uyğun deyil. Bundan başqa, Ermənistanın müdafiə naziri David Tonoyanın bu yaxınlarda “müharibə və yeni ərazilər işğal etmək” çağırışı kövrək sülh prosesini daha da sarsıdır. Bu cür siyasət məğlubiyyətlə, Ermənistanda iqtisadi fəlakətlə nəticələnməli və əlbəttə ki, bu ölkədə demokratiya, tərəqqi və depopulyasiyanın da-yanmasına kömək etməyəcək.

Yusif BABANLI, AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır

□ **İran ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələri yüksələn xətlə inkişaf edir.**

Bu sözləri Azərbaycana səfərinin yekunları barədə mətbuata verdiyi açıqlamada İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani deyib. Nazir bildirib ki, hər iki ölkənin prezidentinin siyasi iradəsi nəticəsində dövlətlərarası münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə iqtisadiyyatın qeyri-neft sektorun inkişafına çalışır və bu istiqamətdə birgə layihələr həyata keçirilir.

Nazir nəzərə çatdırıb ki, Hacıqabulda avtobus

istehsalı müəssisəsinin açılışı perspektivdə tərəflər üçün faydalı olacaq. İldə 500 ədəd avtobus istehsal etmək imkanına malik olan müəssisənin qurulması üçün yatırılan sərmayənin 75 faizi İrana, 25 faizi isə Azərbaycana məxsusdur.

Bakıda keçirdiyi görüşlərin tərəflər üçün səmərəli olduğunu vurğulayan nazir yük avtomobilləri üçün qoşquların istehsalı müəssisəsinin yaradılmasını müzakirə etdiyini bildirib. Qeyd edib ki bu müəssisədə

İran və Azərbaycan sərmayədarlarının birgə sayələri ilə yaradılacaq. İstehsal olunan məhsul həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulub.

R.Rəhmani bəyan edib ki, iki qonşu və dost ölkənin münasibətləri qarşılıqlı etimada dayanır. İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. İran regionda daim sülhün və sabitliyin hökm sürməsinə maraqlıdır və öz siyasətini bu istiqamətdə həyata keçirir.

Rəhil KƏTANOV, AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ədliyyə və məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən mühüm “yol xəritəsi” olub. Fərmandan irəli gələn vəzifələr təxirəsalınmadan Ədliyyə Nazirliyinin Kollegiya iclasında müzakirə edilib, onun icrasının təşkili məqsədilə nazirliyin rəhbərliyi və məsul şəxslərindən ibarət xüsusi Komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib, geniş maarifləndirmə işləri aparılır.



Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin icra xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı bütün icra və probasiya qurumlarının, regional ədliyyə idarələri rəhbərlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini qeyd edib, icra işinin yaxşılaşdırılması üzrə görülən tədbirləri və qarşıda duran vəzifələri vurğulayıb. Dövlətimizin başçısının növbəti dəfə ölkə rəhbəri seçilməsinin birliylili ərafəsində imzalanmış fərmanın işin müasir çağırış-

lara uyğun qurulmasına xidmət etdiyi bildirilib, məhkəmə qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi, yeni icra Məcəlləsi layihəsinin hazırlanması, alternativ icra mexanizmləri, o cümlədən icra-nın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi barədə məlumat verilib. İcra xidməti tərəfindən vətəndaşların hüquqlarının və qanuni mənafələrinin qorunması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin edilməsi, bu sahədə süründürməçilik və sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə konkret göstərişlər verilib.

Müşavirədə yerli icra qurumlarının fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən dövlətimizin başçısının tapşırığı ilə bölgələrdə keçirilən səyyar qəbullaar zamanı, habelə “qaynar xətlər”ə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb. Bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intiza-

məmuruları barəsində qəti tədbirlər görüldü, 16 nəfər icra və probasiya qurumlarının əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 nəfər ədliyyə orqanlarından xaric edilib və ya tutduğu vəzifədən azad olunub. Bütün yerli qurumların rəhbərlərinə işlərində ciddi dönüş yaradılması tapşırılıb.

Neqativ hallara, o cümlədən qeyri-prosessual münasibətlərə yol verən

minin, etik davranış qaydalarının pozulması, işlərin süründürülməsi və vətəndaşların haqlı narazılığına səbəb olan digər neqativ hallar diqqətə çatdırılıb. Bu sahədə işin səmərəliliyinin artırılması, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətrafı təhlil edilib.

Qeyd olunub ki, son illər ərzində 170-dən çox icra məmuru ciddi intizam məsuliyyətinə cəlb edilib. Onlardan 51-i tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib, 6 nəfərin qanun pozuntuları barədə materiallar istintaqa verilib.

İclasda mövcud problemlərlə bağlı yerli icra qurumlarının rəhbərləri dinlənilib. Fəaliyyətində kobud qanun pozuntularına yol vermiş icra

işçilərlə bağlı bundan sonra da ən qəti tədbirlərin görülcəyi vurğulanıb. Xidmətin işinin dövlətimizin başçısının fərmanından irəli gələn tələblərə uyğun qurulması, vətəndaş məmnunluğunun yüksəldilməsi, qanunvericiliyin tələblərinə, habelə etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub, təbə qurumların fəaliyyətinə tələbkərliliyin və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissəsinin və peşəkərliliyinin artırılması ilə bağlı və s. konkret tapşırıqlar verilib.

Sonra müşavirə “İcra sahəsinə dair qanunvericiliyin tətbiqinin bəzi məsələləri” mövzusunda təlimlə davam edib, iclas iştirakçıların maraqlandıran praktiki suallara cavablandırılıb.

İsveçrənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyanov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştadler ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışıq nazir Elmar Məmmədyanov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan Respublikası hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclasının keçiriləcəyini bildiriblər.

Görüş zamanı səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri



yüksək qiymətləndirilib.

Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və bu xüsusda öz təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyanov səfir

Filip Ştadlerlə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Azərbaycanla ABŞ arasında mülki aviasiya sahəsində əməkdaşlıq müzakirə olunmuşdur

AZAL prezidenti Cahangir Əsgərov bazar ertəsi ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşmüşdür.



Görüşdə tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə etmişlər.

Cahangir Əsgərovun sözlərinə görə, Azərbaycanda müasir neqliyyat infrastrukturunu yara-dılmışdır və neqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcuddur.

Xüsusilə, ABŞ-ın ən iri aerokosmik korporasiyası “Boeing” “Azərbaycan Hava Yolları”nın strateji tərəfdaşıdır. AZAL-ın donanmasında müasir “787-8 Dre-

amliner” də daxil olmaqla bir neçə tipli “Boeing” təyyarələri vardır.

Bundan başqa, 2016-cı ilin iyun ayından etibarən Azərbaycan və Birləşmiş Ştatlar arasında “Açıq səma” sazişi qüvvədədir. Bu saziş sayəsində operatorlara səmərəli və yük aviadaşmaları üzrə daha əlverişli və səmərəli xidmətlər göstərilmişdir,– deyər Cahan-gir Əsgərov qeyd etmişdir.

ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycan mülki aviasiyasının normativ bazasının təkmilləşdirilməsi sayəsində ölkəmiz üçün aviasiya təhlükəsizliyinin ən

yüksək səviyyəsi – “A kate-qoriyasını” təsdiq etmişdir ki, bu da birbaşa Bakı – Nyu-York – Bakı aviareysini açmağa imkan vermişdir.

“Silk Way” aviashirkəti 2005-ci ildən etibarən həm ABŞ-ın özəl şirkətləri, həm də dövlət sektoru ilə işgüzar münasibətləri fəal inkişaf etdirir və möhkəmləndirir. “Silk Way” aviashirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən tanınan və sertifikatlaşdırılan aviadaşıyıcılardan biridir. US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Neqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviashirkəti İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşıyırma sifarişlərini yerinə yetirməyə imkan vermişdir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, səfir Litzenberqerin sözlərinə görə, mövcud böyük potensial və yaradılan şərait ölkələrimiz arasında turizmin inkişafında böyük imkanlar açıq: “ABŞ və Azərbaycan arasında münasibətləri, xüsusilə AZAL və “Silk Way” aviashirkəti ilə əməkdaşlığı çox yüksək qiymətləndirirəm və səbirsizliklə turizmin inkişafında tərəqqi gözləyirəm”.

“Xalq qəzeti”

Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub

Ölkəmizdə onuncu dəfədir ki, Mstislav Rostropoviç Festivalı keçirilir. Festivalın bünövrəsində Azərbaycan mədəniyyəti dayanır. Beynəlxalq əhəmiyyətli bu festivalın ilk təşəbbüskarları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Mstislav Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç olub. Festival çərçivəsində ölkəmizdə reallaşan konsertlərdə dünyanın əksər ölkələrindən tanınmış ifaçılar iştirak edirlər. Bu il də o ənənə davam edəcək.



AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimində söyləyib.

Nazir çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu vurğulayıb, festivalı Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

Ə. Qarayev bildirib ki, M. Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi

festivalı olan Şostakoviç festivalının yaradıcısıdır. Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət naziri, iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib.

İkhiyyəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq Bəxtoven, Pyotr Çaykovski və Yohannes Bramsın əsərləri səsləndirilib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 183

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli 73 nömrəli, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” 2006-cı il 13 iyul tarixli 171 nömrəli, “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 12 iyul tarixli 112 nömrəli, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 2012-ci il 6 avqust tarixli 174 nömrəli və “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli 140 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319; 2004, № 1, maddə 51, № 7, maddə 589, № 11, maddə 970; 2005, № 7, maddə 677; 2006, № 9, maddə 830; 2007, № 5, maddə 544; 2008, № 2, maddə 124; 2009, № 11, maddə 937; 2010, № 4, maddə 359; 2011, № 12, maddə 1260; 2014, № 4, maddə 460, № 5, maddələr 565, 593; 2016, № 6, maddə 1212; 2017, № 9, maddələr 1738, 1763; 2018, № 10, maddə 2146; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 78 nömrəli Qərarı) 4 nömrəli əlavə – “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasda “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

1.2. üçüncü abzasda “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

1.3. dördüncü abzasda “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmununda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:

“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

2. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 638, № 10, maddə 902; 2010, № 3, maddə 264; 2011, № 8, maddə 777; 2012, № 12,

maddə 1350; 2013, № 10, maddə 1203; 2016, № 9, maddə 1585) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasda “şərti maliyyə vahidi məbləğinin 43 misli miqdarında” sözləri “150 manat” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 30 misli” sözləri “75 manat” sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasda “şərti maliyyə vahidi məbləğinin 25 misli miqdarında” sözləri “55 manat” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmununda üçüncü abzas əlavə edilsin və üçüncü-beşinci abzaslar dördüncü-altıncı abzaslar hesab edilsin:

“Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bənddə “27” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmununda 2.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

4. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6

Bakı şəhəri, 22 aprel 2019-cu il

avqust tarixli 174 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 822; 2017, № 5, maddə 1007) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə “47,30” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

4.3. 1.3-cü bənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

4.4. aşağıdakı məzmununda 1.1-1-ci yarımbənd əlavə edilsin:

“1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567; 2018, № 12 (II kitab), maddə 2740; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 mart tarixli 83 nömrəli Qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1.1-ci yarımbənddə “47” rəqəmləri “150” rəqəmləri ilə əvəz edilsin;

5.2. 2.1.2-ci yarımbənddə “33” rəqəmləri “75” rəqəmləri ilə əvəz edilsin;

5.3. 2.1.3-cü yarımbənddə “28” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilsin;

5.4. aşağıdakı məzmununda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1 Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat”.

6. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Bakı şəhəri, 22 aprel 2019-cu il

Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 186

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adının verilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin

səkkizinci abzasını rəhbər tutaraq, Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilsin.

2. Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının

Ermənilər müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək bir sıra sahələrdə olduğu kimi, erməni dövlətçiliyi barəsində də mif yaratmağa çalışırlar. Belə ki, erməni dövlətçiliyinə dair tərtib edilmiş xronologiyada [https://ru.wikipedia.org/wik] otuz iki dövlət və dövlət qurumunun (?) siyahısı verilir. Əslində, bununla yanaşı, ermənilərin daha davamlı və sistemli olan əsərat xronologiyasının siyahısı da verilsəydi daha məntiqli olardı.

Erməni dövlətçiliyinə gəldikdə isə o nəinki bu qədər dövlət və ya dövlət qurumu ilə təmsil olunmur, eyni zamanda, nə sabit tarixi coğrafiyaya, nə də ənənəyə malikdir. Ona görə də erməni tarixçiliyində məhz erməni xalqının tarixinin yazılması prioritet təşkil etməkdədir. Müasir erməni dövləti də tamamilə fərqli bir coğrafiyada, tarixi Azərbaycan ərazisində meydana gəlib. Bu yeni dövlətin əvvəlki erməni dövləti ilə heç bir ərazi və hüquqi-siyasi varislik əlaqəsi olmayıb.

Erməni tarix "texnologları" tərəfindən bu problem üzrə də özünəməxsus bir "konstruksiya" yaradılıb. Azərbaycanın tarixi ərazisinin bir hissəsinin və burada meydana gələn dövlət qurumlarının onlara məxsus olduğu iddia olunur və Azərbaycan ərazisində erməni dövləti yaradılması "erməni dövlətçiliyinin bərpası" kimi qələmə verilir. Ermənilər bu və digər məsələlərə (erməni milli azadlıq hərəkatı və s.) əsaslanan "sarsılmaz" bir konsepsiya yaratdıqlarını güman edirlər.

Bu məsələ təsvir edilən kimi sadə olmayıb, çox müəkkəb və çətin bir problemdir. Bunun üçün erməni tarixşünaslığının Azərbaycanı qarşı ilk ərazi iddiasından burada erməni dövlətinin yaranmasınadək keçən uzun dövrə (təxminən, 387–1918-ci illər və ya 1531 il), bu dövlətə daxil edilən ərazilərin yalnız silah vasitəsi ilə işğalına, tarixi Azərbaycan dövlətlərinin mövqeyinə və s. məsələlərə nəzər yetirmək olar. Ona görə də Azərbaycan torpaqlarında müasir erməni dövlətinin meydana gəlməsinin bütün mərhələlərinə və məsələlərə dair obyektiv tarixi faktlar üzrə ümumiləşdirmələrə əsaslanan Azərbaycan tarix konsepsiyasının irəli sürülməsi, dünya elmi və ictimai-siyasi fikrinə çatdırılması mühüm vəzifə kimi qarşıda durur.

I.“Böyük Ermənistan” ideologiyası və Azərbaycan torpaqlarına dair iddianın yaranması: tarixi şəraiti və tənqidi

Elmə məlum versiyalardan birinə görə, ermənilər Balkan mənşəlidir və sonrakı bütün tarixi coğrafiyalarında gəlmədir. İlk dövlətləri də etnik baxımdan erməni dövləti olmayıb, müəyyən birlikləri ifadə edir. Tarixşünaslıq ənənəsinə görə, sonralar “Böyük Ermənistan” adlandırılan çarlıq Bizans və Sasanilər arasındakı 387-ci il müqaviləsi ilə bölüşdürülmüşdür. Akademik Ziya Bünyadov haqlı olaraq yazırdı ki, erməni dövlətçiliyi çar şərfinə iddia edən Arsuruni, Baqratuni, Mamikonyan, Amatuni, Bznuni və digər sparapetlər və b. arasındakı əzəli çəkişmələr və mübahisələr üzündən yoxa çıxdı. Ona görə də xəyanətçilik erməni tarixinin əsas süjetlərindən biri olub. Onun da əsas simvollarından biri Merujan Arsuruni idi.

Bu hadisədən bir müddət sonra erməni tarixşünaslığında yeni tarix konsepsiyası yaradılıb. Kolumbiya Universitetinin professoru N.Q.Qarsoyan Ermənistanın IV əsr tarixindən bəhs edərkən (çox maraqlıdır ki, bu məqalədə “Ermənistan” və “sədaqət” terminlərinin dəqiqləşdirilməsi nəzərdən keçirilir) yazırdı ki, bizim hadisələri təfsirimiz erməni mənbələrindən asılıdır. Pavstos Buzand və ya Movses Xorenatsinin təsvir etdiyi mənzərə, azad və ya qeyri-azad, onların Zərdüş İranına qarşı dayana bilən şəxsi ideallarını–vəhid, birləşmiş Ermənistanı əks etdirirdi... Bizim üçün bu mənzərənin V yüzillik üçün də doğru olduğu indi əhəmiyyətli deyildir. Bizim üçün əhəmiyyətli olan odur ki, o, IV əsrin gerçəkliyini təhrik edir. O zaman Ermənistan vahid deyildi, birləşmiş deyildi və pers dünyasına yad deyildi.

Ermənilər tarix anlayışı ilə birgə, tarixi-siyasi coğrafiyalarına da dəyişiklik etməyə başlayır, “Şərqi Ermənistan” və “Qərbi Ermənistan” anlayışları uydurulur. Azərbaycanın qərb torpaqlarının

da Ermənistan dövlətinin tərkibinə daxil edilməsi (“Şərqi Ermənistan”) ənənəsinin əsası qoyulur, məqam yaranan kimi, siyasi mərkəz axtarışı Azərbaycan torpaqlarına yönəldilir. Albaniya tarixinin tədqiqatçısı Fəridə Məmmədova 387-ci il müqaviləsinə dair bir qeydində yazır ki, mən

Azərbaycan torpaqlarında Ermənistan dövləti necə yaradıldı

(Tarixi, nəticələri və Azərbaycanın müasir baxışı)



alban torpaqlarına aid 387-ci il müqaviləsinə əks etdirən mənbə aşkar edə bilmədim. Qafqaz xalqlarının tarixi coğrafiyası problemi üzrə müşavirədə (1983-cü il 4-8 may, Moskva ş.) aydın oldu ki, belə bir müqavilə yoxdur, o mənbəşünaslıq əsaslarından məhrumdur. B.A.Arutyunyan (erməni tarixçisi, Ermənistanın qədim və orta əsrlər tarixi, tarixi coğrafiyası və kartoqrafiyası üzrə mütəxəssis (1941-2003).-K.Ş.) rəsmən bəyan etdi ki, belə bir müqavilə mövcud deyil. Bu müqavilə mövcudluğuna görə, yalnız erməni tarixşünaslığına borcludur. O, həmçinin bildirdi ki, erməni elmi bu köhnəlikli konsepsiyadan imtina edir və yeni konsepsiya yaradılmasına başlayır. Diqqəti ona cəlb etmək istəyirəm ki, həmin konfransdan xeyli müddət keçməsinə baxmayaraq, ermənilər hələ də belə bir konsepsiya yarada bilməyiblər və yenə də mövcudluğu ilə tarixşünaslıq ənənəsinə malik olan konsepsiyanı davam etdirirlər.

Erməni çarlığının ləğvidən sonra (IV-VI əsrlər) ermənilərin Yer üzündən silinmək təhlükəsi yaranı. Roma və onun siyasətini davam etdirən Bizans bu sahədə konkret siyasi xəttə malik olub. Erməni tarixçisinin yazdığı kimi, Bizans erməni dövlətçiliyini məhv etməyə, erməni torpaqlarını işğal etməyə, tutulmuş torpaqlarda erməniləri assimilyasiya etməyə səy göstərib. Sasani imperiyası da 428-ci ildə ermənilərin hakimiyyətinə son qoydu. Uzun müddətli Bizans-Sasani müharibələrindən (582-602; 604-629) sonra isə ermənilər Bizansın hakimiyyətinə keçdi. Belə bir şəraitdə ermənilərin yalnız əvvəlki tarixşünaslıq ənənəsi ilə yaşamaqdan başqa çarəsi qalmadı.

Tarixşünaslıq iddiasından siyasi iddialara: əsas amilləri və nəticələri (VII-XVI əsrlər)

Tarixi həqiqət budur ki, əvvəlcə Ərəb xilafəti, sonra isə türk-müsəlman dövlətlərinin siyasəti ermənilərə nisbi inkişaf və sabitlik gətirdi. Məhz bunun nəticəsində ermənilər təhlükədən xilas oldu və bundan istifadə edərək həmin ərazilərdə möhkəmlənməyə başladı. Erməni-qriqorian kilsəsi də bu prosesdə mühüm rolə malik olub. Ermənistanda xristianlığın qəbulu ilə dövlətin ləğvi arasında ələ də çox vaxt keçməyib. Ümumiyyətlə, xristian dövlətlərin tarixində bir vacib məqam olub. Xristian dini ilə dövlət sıx bağlı olub. Erməni xristianlığı isə dövlətdən məhrum olduqdan sonra onun naminə də fəaliyyətini genişləndirib. Azərbaycan torpaqlarının da “birləşmiş erməni

dövlətinin” tərkibinə “daxil edilməsində” ruhanilərin böyük rolu olub və bu siyasət kilsə tərəfindən də davam etdirilib.

Ərəb xilafətinin yaxından iştirakı ilə erməni-qriqorian kilsəsinin Qarabağın dağlıq hissəsində alban əhalisinin qriqorianlaşdırılması və erməniləşdirilməsi siyasətinə dəstək verilib. Erməni-qriqorian kilsəsi alban kilsəsinə qarşı da amansız mübarizə aparıb. Bu, sadəcə dini rəqabət deyil, siyasi məqsədlərdən irəli gəlirdi. Erməni qriqorian kilsəsi İslamın əhatə dairəsindən kənarda qalan albanları qriqorianlaşdırmaqla, alban xristian irsi ilə yanaşı, onun torpaqlarına da iddia irəli sürürdü. Məhz bunun nəticəsi idi ki, ermənilər Xilafətin dağılmasından sonra siyasi təşkilatlanmağa, hətta Azərbaycan ərazisində meydana gələn bəzi dövlət qurumlarını (Xaçın knyazlığı, Sünük çarlığı və s.) mənimsəməyə çalışıb. Halbuki, burada yalnız kilsənin təsiri altında qriqorianlaşmış alban nəsilərindən bəhs oluna bilər.

Türk müsəlman dövlətləri də ermənilərə xeyirxah münasibətləri ilə fərqlənib. Səlcuqlar, necə deyirlər, erməniləri Bizansın əlindən xilas edib. Bir sıra erməni siyasi qurumları, o cümlədən Kilikiya çarlığı (1080-1375) da bu dövrə meydana gəlib. Daha mühüm bir hadisə isə Qaraqoyunlular dövründə baş verib. Cahanşah tərəfindən erməni qriqorian kilsəsi mərkəzinin 1441-ci ildə Əqmiedzinə (Üçkilsəyə) köçürülməsi ilə ermənilərin mövqeyinin möhkəmlənməsinə yeni stimül yaranıb.

Ermənilər Ərəb xilafətinin dağılmasından sonrakı ənənəyə uyğun olaraq, bu dövrə də Azərbaycan ərazisində meydana gələn məliklikləri özünüklü hesab etməyə çalışır. Beləliklə, ermənilərin Azərbaycan torpaqlarına qarşı siyasi iddiaları formalaşmağa başlayır. Bütün bunlara baxmayaraq, istər Qaraqoyunlular, istərsə də Ağqoyunlular dövründə və 1501-ci ildə meydana gələn Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin ilk dövründə güclü hakimiyyət ermənilərinin baş qaldırmasına imkan vermədi. Bununla da, ermənilərin Azərbaycan torpaqlarına siyasi iddiaları onun ələ keçirilməsi uğrunda xəyanətçar fəaliyyəti üçün də zəmin hazırladı.

Erməni azadlıq hərəkatı məsələsinə dair

Ermənilərin Osmanlı hakimiyyətinə keçməsi ilə yeni bir şərait meydana gəldi. Yeni yaranmış geostreji vəziyyətdə Avropa üçün onun rəqibi kimi Osmanlı dövlətinin xristian əhalisi


Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

olan ermənilərin əhəmiyyəti artdı. Ermənilər də fürsətdən istifadə edərək Avropa dövlətlərindən Osmanlı və Səfəvi hakimiyyətinə qarşı mübarizədə vasitəyə çevrilməyə başladı. Erməni tarixşünaslığı bunu azadlıq hərəkatı kimi qələmə verməyə çalışır. Bu məsələ erməni tarix konsepsiyasının fundamentlərindən birinə çevrilmişdir. “Böyük Ermənistan” mifindən çox bəhs ediliyi

keçirdikdə, əslində, azadlıq hərəkatına aid bir elmi fakt da verilmir, yalnız bəzi gizli yığıncaqlardan bəhs olunur. Ən diqqətləyici məsələlərdən biri də odur ki, azadlıq hərəkatının ideologiyası kimi təqdim edilən heç bir fikir göstərilən coğrafiyada nə meydana gəlir, nə də dəstəklənir.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən məsələdə Azərbaycan torpaqlarına mühüm yer ayrılır. Bu məqsədlə əvvəllər olduğu kimi, Azərbaycan torpaqları və burada meydana gələn dövlət qurumları Ermənistan kimi qələmə verilir. 1555-ci il və onu təsdiq edən 1639-cu il müqaviləsi ilə Ermənistanın bölüşdürülməsi, onun qərb hissəsinin Osmanlı imperiyasına, şərq hissəsinin, yeni Qərbi Azərbaycan torpaqlarının isə Səfəvilərə çatması iddia olunur. Bununla da 387-ci il Roma-Sasani müqaviləsi ənənəsi davam etdirilir, bu hadisələr arasında varislik yaradılmasına cəhd olunur. Tarixi faktlar 387-ci il müqaviləsi kimi, 1639-cu il müqaviləsi barədə erməni müddəasını təsdiq etmir. Türkiyə-İran (əslində, Səfəvi) sərhədi üzrə komissiyaların komissar-vasitəçisi Y.I.Çirikov bu barədə yazırdı ki, bu traktatın tam doğru mətni məlum olduğuna görə, saxlanmamışdır. Onun kitabına müqavilənin törcümə edərək əlavə etdiyi mətnində isə erməni



haldə bu məsələ diqqətdən kənarda qalmışdır.

Azadlıq hərəkatı prinsipce əsərat altında olan xalqın müstəmləkəçilərə qarşı ümumxalq mübarizəsinə, dövlət yaratması və ya bərpasını nəzərdə tutur. Ermənilər də bunu nəzərə alaraq belə bir mövzuya xüsusi önəm verməyə çalışırlar. Bu zaman da elmi baxımdan ciddi yanlışlığa yol verilir. Erməni tarix kitablarında XVI-XVIII əsrlər azadlıq hərəkatının mühüm dövrü kimi ayrılır. Cənubi Qafqazda Rusiya işğalından sonra azadlıq hərəkatı yalnız Osmanlı dövlətinə aid edilir.

Erməni tarixşünaslığının azadlıq hərəkatı barədə konsepsiyasının formalaşmasının gedişi də bu məsələyə aydınlıq gətirir. A.R.loannisianın kitabında XVIII əsrin 80-ci illərində azadlıq hərəkatından bəhs olunur, P.T.Arutyunyanın kitabında isə bu hərəkatın xronologiyası XVIII əsrin birinci rübünə aparılır, daha sonra isə xronologiya daha da dərinləşdirilir və XVI-XVII əsrlərə aparılır.

Erməni azadlıq hərəkatı kimi təqdim edilən mövzunun məzmunu da bu məsələnin mahiyyətinə uyğun gəlir. Belə ki, bu barədə müddəaların ümumiləşdirildiyi erməni xalqının tarixinə dair kitabların müvafiq hissəsini nəzərdən

ilə bağlı heç bir ifadə yoxdur.

“Şərqi Ermənistan”da, yeni Azərbaycan torpaqlarında hələ XV əsrdən mövcud olduğu bildirilən yarı muxtar erməni dövlət qurumlarına Xəmsə məliklikləri (1603-XVIII əsr) da əlavə edilir. Xəmsə məlikliklərinin erməni dövlətçiliyinə aid edilməsi kimi, “yarı muxtar erməni dövlət qurumu” haqqında anlayışın özü də tamamilə səhv olub, dövrün heç bir hüquqi-siyasi sənədi ilə təsdiq olunmur və s.

Beləliklə, erməni azadlıq hərəkatı kimi təqdim edilən fəaliyyət mahiyyətə xarici dəstək vasitəsilə işğal cəhdindən ibarət idi.

(ardı var)

Kərim ŞÜKÜROV,
tarix üzrə elmlər doktoru,
professor,
Dövlət mükafatı laureatı

Hanoyda AZƏRTAC və Yonhap informasiya agentliklərinin rəhbərlərinin görüşü olub



Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin Hanoyda keçirilmiş 44-cü iclası çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Koreyanın Yonhap Agentliyinin rəhbəri Ço Sunq-bo arasında görüş olub.

Qeyd edək ki, bu il noyabr ayında Seulda OANA-nın Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bu təşkilata sədrlik AZƏRTAC-dan Yonhap Agentliyinə keçəcək. Görüşdə tərəflər çoxillik əməkdaşlığın nəticələrinə nəzər salıb, qarşılıqlı

münasibətlərin müsbət dinamikasını vurğulayıblar. Həmçinin münasibətlərin indiki vəziyyətdən məmnunluq ifadə olunub, mövcud əlaqələrin həm ikitərəfli çərçivədə, həm də OANA formatında genişləndirilməsinin zəruriliyi qeyd edilib.

nümayəndələrindən ibarət qrupların həm təcrübə mübadiləsi aparmaq, həm də öz həmkarlarının nailiyyətləri ilə tanışlığı üçün qarşılıqlı səfərlərinin təşkil edilməsi faydalı olardı.

Xatırladaq ki, 2016-cı il noyabrın 16–18-də Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-in təşkilatı dəstəyi ilə Dünya Xəbər Agentliklərinin V Konqresi, OANA-nın XVI Baş Assambleyası keçirilib. Konqresin və Assambleyanın Heydər Əliyev Mərkəzində keçirilmiş birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və geniş nitq söyləyib. Beləliklə, 2016-2019-cu illərdə həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik AZƏRTAC-a keçib.

AZƏRTAC-in sədrliyi dövründə OANA İcraiyyə Komitəsinin Beyrut, Tehran və Hanoyda keçirilən iclaslarında təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, müasir medianın aktual problemləri, xüsusən feyk xəbərlərlə mübarizə sahəsində qarşıda duran vəzifələrlə bağlı işgüzar müzakirələr aparılıb. Bütün bunlar təşkilatın müasirləşməsi, onun saytının funksionallığını artırması işinə töhfə verib.

AZƏRTAC

Vyetnam mediası OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb

Vyetnamın kütləvi informasiya vasitələri aprelin 19-dan 21-dək Hanoyda AZƏRTAC-in sədrliyi və Vyetnam Xəbər Agentliyinin (VNA) təşkilatçılığı ilə keçirilmiş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb.

VNA, hökumətin rəsmi xəbər portalı Chinhphu.vn, Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı "Nhan Dan" qəzeti, Vietnam+, Phahluatplus.vn, Baogiang.com.vn, Baotintuc.vn, La34.com.vn, Baolangson.vn, Quehuongonline.vn, Baobinhdin.com.vn, Tapchithongtindoingoi.vn, Thethaovanhoa.vn, Danviet.vn, Daidoanket.vn, Vietnamet.vn onlayn qəzet və nəşrləri, "Vietnam" jurnalı, VTV kanal, "Nghe An" telekanalı, Vyetnam Xalq Ordusunun rəsmi qəzeti və digər KİV-lər iclasın açılış mərasimə və gedişi, fotosərgi, Vyetnam Sosialist Respublikasının Baş

naziri Nguyen Xuan Phukun iclasın bir qrup iştirakçısını qəbul etməsi, iclas iştirakçılarının Vyetnamın Kuanqin vilayətinə səfəri və vilayət hökumətinin rəhbəri Nguyen Duk Lonq ilə görüşlərinə dair geniş xəbərlər, reportajlar, analitik materiallar təqdim ediblər.

Vyetnam Xəbər Agentliyi və ingilisdilli gündəlik "Vietnam news" qəzeti OANA-nın prezidenti, AZƏRTAC-in İdarə Heyətinin sədri Aslan Aslanov ilə müsahibə əsasında hazırlanan materiallarda təşkilatın işində müşahidə olunan fəallıqdan söz açılib. Qeyd olunub ki, AZƏRTAC-in 2016-2019-cu

illəri əhatə edən sədrliyi dövründə OANA-nın internet sahifəsində xəbər yerləşdirən agentliklərin sayı 8-dən



24-ə çatıb. Bundan başqa, AZƏRTAC-in OANA-da daimi katibliyin və təlim akademiyasının yaradılması ilə bağlı təkliflərindən də söz açılib. Xatırladaq ki, OANA İcraiyyə Komitəsinin 44-cü iclasında Türkiyənin Anadolı, Rusiyanın TASS, Avstraliya-

nın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın IRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər. İclasda OANA-nın cari

məsələləri, media qarşısındakı duran çağırışlar, feyk xəbərlərlə mübarizə, faktların yoxlanılması, agentliklərin üzlaşdığı problemlər müzakirə edilib, təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunub.

AZƏRTAC



Qaz nəqlinin həcmi açıqlanıb



Bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: neft emalı, neft-kimya, ticarət, logistika" forumunda deyib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-

Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarından "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz paya malikdir.

"Xalq qəzeti"

Ukraynada keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmadı. Bunu seçkiləri müşahidə edən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Prezident seçkisi demokratik keçdi



R. Quliyev bildirib ki, 15 seçki məntəqəsində müşahidə aparıb: "Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər. Əhalinin seçkiyə marağı yüksək idi".

Milli Məclisin digər deputatı Naqif Həmzəyev də Ukraynada seçkiləri müşahidə edib. N. Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesa qatılıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edib.

"Xalq qəzeti"



Əsas kapitala 2,7 milyard manata yaxın vəsait yönəldilmişdir

2019-cu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2,7 milyard 699,7 milyon manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 70,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 6 faiz artmışdır. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı obyektlərinin, 26,4 faizi xidmət sahələri üzrə obyektlərin, 9,3 faizi isə ümumi sahəsi 420,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 67,3 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,6 faiz, büdcə vəsaitləri 21,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,0 faiz, büdcədən kənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil etmişdir.

2019-cu ilin yanvar-mart aylarında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Poletilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan və Kəbirli-Eyvazlılar-Birci Aşıqlı-Əlinəzərli avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Şəmkir rayonunda 260 cərpayılıq xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

Samira ƏLİYeva, "Xalq qəzeti"

Hərbi pilotlarımız təlim-məşq uçuşlarına başlayıblar

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, "Super Muşşak" və L-39 təyyarələrinin taktiki-tehniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıblar.

Tapşırıqı uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqə ilə uçuşları məşq edirlər.

"Xalq qəzeti"



Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissəsinə

ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təlimin əsas məqsədi qərarqahların müştərk planlarının hazırlanması,

Azərbaycan-Türkiyə: birgə hərbi təlimlər keçiriləcək



şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Təlimə hazırlıq dövründə türkiyəli hərbiçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

"Xalq qəzeti"



Müəllimlərin müsahibəsi başlandı

Aprel 22-də respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, bu mərhələdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vəkant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər.

Təhsil işçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən 22-24 aprel 2019-cu il tarixlərində keçirilməsi nəzərdə tutulan müsahibələrdə 1200-dən çox müəllimin iştirak etməsi gözlənilir.

Müsahibə proqramı və materialları barədə məlumatlar <http://www.miq.edu.az/muqavile/> saytında yerləşdirilmişdir.

Samira ƏLİYeva, "Xalq qəzeti"

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və milli maraqlara söykənib. Son 16 ildə həyata keçirilən daxili və xarici siyasət Azərbaycanı iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqəbətdə davamlı ölkəyə çevirib. Bu ilin əvvəlindən başlanan islahatlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb. Xalq ötən illik prezident seçkilərində düzgün seçim etdiyini bu gün gündəlik həyatında hiss edir və görür.

Ölkəmiz hazırda dünyanın aparıcı güc mərkəzləri, qonşu dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq əlaqələri qurmuş, bir sıra regional formatların təşəbbüskarı və fəal iştirakçısı olmuş və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da genişləndirmişdir. Azərbaycan bu il dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etməsi hər birimizdə qüdrət hissi yaradır və bu fakt ölkəmizin dünya birliyində reytinginin daha da yüksəlməsindən xəbər verir. Qarşıdan gələn 3 il ərzində –2022-ci ilə qədər Azərbaycan 120 ölkənin adından beynəlxalq tribunadan danışmaq hüququ əldə edəcək.

Azərbaycanın dünya birliyində söz sahibinə çevrilməsi, Avropa İttifaqının bir çox ölkələri ilə əlaqələrini daha da genişləndirməsi, bu nüfuzlu qurumla strateji tərəfdaşlıq sazişinin hazırlanması ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Ölkəmizin müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsi, habelə qarşıdan gələn dövrdə bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması və bu fakt ölkəmizin dünya birliyində reytinginin daha da yüksəlməsindən xəbər verir. Qarşıdan gələn 3 il ərzində –2022-ci ilə qədər Azərbaycan 120 ölkənin adından beynəlxalq tribunadan danışmaq hüququ əldə edəcək.

Azərbaycanın uğurları bədxahlarımızı ciddi təşvişə salıb

Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü xarici siyasəti Azərbaycanın iqtisadi gücünü artırır, əhalinin sosial rifahı gətdikcə yüksəlir, qüdrətli ordu formalaşır və ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilir. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası tanınmış ictimai-siyasi xadimlər tərəfindən də təqdir olunan model kimi qiymətləndirilir. Bütün bu danılmaz faktları Fransanın "Opinion Way" şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin son bir ildəki fəaliyyəti ilə bağlı açıqladığı geniş rəy sorğusunun nəticələri də təsdiqlədi. Sorğunun nəticələri dövlət başçısının daxili və xarici siyasətinin Azərbaycan xalqı tərəfindən necə diqqətlə izlənilməsinin sübutu kimi əhəmiyyətlidir.

beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırırlar. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə də respublikamızın inkişafına olan qısqancılıqdan irəli gəlir. Belə qərəzli qətnamələr həm də təzyiq vasitəsidir. Azərbaycan ictimaiyyəti, ekspertlər bildirmişlər ki, xarici antiAzərbaycan və daxildəki "5-ci kolon"un bu cəhdlərinin arxasında hansı maraqların durduğu artıq çoxdan bellidir. Buna görə də belə kampaniyalarla Azərbaycanı təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti

bu qüvvələrin bütün iddialarına layiqli cavab verəcəkdir.

Həm Ermənistanı, həm ermənipərəst qüvvələri, həm də "sapı özümüzədən olan baltaları" – xəyanətkarları, bütövlükdə antiAzərbaycan dairələri təşvişə salan, ciddi narahat edən əsas amil Azərbaycanın dünya birliyinə sürətli inteqrasiyası, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq yeni saziş, ölkəmizlə bu qurum arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması bu nüfuzlu quruma üzv dövlətlərlə strateji



tərəfdaşlığı genişləndirməyimizi gözü götürməyən qüvvələr niyə təşvişə salıb? Ermənistan tərəfinin təşvişə düşməsi aydındır. İşğalçı ölkəni təşvişə salan əsas amillərdən biri Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təmin olunmasının artıq dünya birliyi, mötəbər qurumlar tərəfindən qəbul olunmasıdır. İşğalçı dövlət öz məqsədinə çatmaq üçün Avropa İttifaqına üzv, antiAzərbaycan qüvvələrdən, hətta yerli satqın və xəyanətkarlardan istifadə etməyə, müxtəlif vasitələrlə ölkəmizin artan reytinginə xələl gətirməyə çalışır.

Belə xəyanətkarlar arasında Leyla Yunus və AXCP sədri Əli Kərimlidən də bir alət kimi istifadə edirlər. Bu günlərdə Leyla Yunus sazişin imzalanmasına mane olmaq üçün vay-şüvən salsa da, onun səsinə səs verən olmadı. Hər halda, miçək bir şey olmasa da, ürək bulandırmadı. Eləcə də Əli Kərimli. O, ölkəmizin bu uğurundan, beynəlxalq aləmə inteqrasiyasından sevinmək əvəzinə, Avropa Birliyinin Bakıdakı səfiri ilə görüşündə Azərbaycanla Avropa Birliyi arasında hazırlanan sazişi müzakirə edib. Hətta bu sazişlə bağlı həm özünün, həm də qondarma Milli Şura adından

"təkliflərini" və narahatlığını səfir Kestutis Yankauskasın nəzərinə çatdırdığını bildirib. O, sazişin mətninə təsir etmək niyyətində olduğunu da gizlətməyib. Eləcə də, Leyla Yunus bu sazişin imzalanmasının əleyhinə olduğunu dilə gətirərək, digərlərini də bu sənədin imzalanmamasına qarşı mübarizəyə çağırıb.

Bu qüvvələr Azərbaycanın uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün həmişə, xüsusilə böyük tədbirlər ərəfəsində çirkin kampaniyalar təşkil edirlər. Belələrinin sifarişlərini yerinə yetirən "Transparency International", "Amnesty International", "Human Rights Watch", OCCRP və digər bu kimi qurumlar, həmçinin sosial şəbəkə dələduzları, çirkli pullardan ötrü hər şeyini qurban verməyə hazır olan satqınlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhtan, dezinformasiya xarakterli məlumatlar yaymaqda heç nəyə nail ola bilməyiblər. Bu dəfə də xəbis niyyətlərini həyata keçirə bilməyəcəklər.

Bütün bunlar dövlət başçısının şəxsi iradəsi və siyasi uzaqgörənliyi ilə ölkədə çoxşaxəli islahatların davam etdirilməsinə, vətəndaşları narahat edən məsələlərin mərhələ ilə öz həllini tapmasına heç bir problem yarada bilmir. Beynəlxalq müstəvidə ard-arda uğurlara atılan imzalar, xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatı kimi mötəbər bir quruma sədrlik etmək məqamının yetişdiyi bir zamanda antiAzərbaycan dairələrin fəallığını təbii hal kimi qəbul etməliyik. Biz artıq buna bir növ vərdiş etmişik. Çünki zaman-zaman şəhdi olmuşuq ki, mühüm siyasi hadisələr ərəfəsində suyu bulandırmaya istəyənlər dərhal peyda olurlar, ancaq heç vaxt istəklərinə nail ola bilməyiblər. Əmin olunsun ki, bu dəfə də xəbis niyyətlərini həyata keçirə bilməyəcəklər.

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

İsraildə çıxan nüfuzlu “Israel Hayom” qəzetində “Azərbaycan müqəddəs Odlar Yurdudur” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC həmin məqaləni təqdim edir.

Gözəl Bakı şəhərinin küçələrində ekskursiya sizi Qafqazın guya Qərbin sızı hissəsi olması barədə fikirlərdən yayınmağa məcbur edəcək. Bu həftə Azərbaycan paytaxtında “Formula-1” yürüşləri keçiriləcək. Şəhər bu mühüm beynəlxalq idman tədbirinə hazırlaşır. Bakıda olduğumuz bir neçə saat müddətində burada müasir memarlıq nümunələri olan gözəl binaları, böyük sarayları, işıqlandırılmış geniş prospektləri gördük, bir də bunu yaqın etdik ki, Bakıdakı kafe və barlarda qiymətli Azərbaycan səfər edən hər bir israilili turist üçün münasibdir.

Biz, israilili jurnalistlər bu-raya Azərbaycanın son 30 ildə üzleşdiyi ərazi münaqişəsinin nəticələrini öz gözümüzizlə görmək, vəziyyətlə yaxından tanış olmaq və onu anlamaq üçün gəlmişdik. Adının mənası “Odlar Diyarı” olan, işğaldan əziyyət çəkən bu israili haqqıqatən çox müəkkəb vəziyyətdə olmasını yaqın etdik.

Bakı: harmoniyadan münaqişənin mərkəzinə doğru

Biz möhtəşəm Heydər məscidinə gəldik. Məscidin 4 minarəsinin hündürlüyü 95 metrdir. Bu memarlıq möcüzəsinin üstünə günəş işığı düşəndə Kainatda həyatın fəvqündə dayanan dinin qüvvəsini duyumaq çətindir. Məscid ölkənin ümummilli lideri, Azərbaycanın əfsanəvi Prezidenti Heydər Əliyevin şərafinə belə adlanır. Üç mərtəbədən ibarət olan məsciddə eyni zamanda, 3500 nəfərin, o cümlədən qadınların da ibadət etmələri üçün şərait yaradılıb. Məsciddə daxil olan kimi dərhal diqqəti cəlb edən böyük xalçanın sahəsi 900 kvadratmetrdir. Lakin bizi ən çox heyərləndirən bu xalça deyil, dünyanın heç bir yerində tayı-bərabəri olmayan bu gözəl ölkəyə xas olan nadir dini harmoniya oldu.

Məscidin girəcəyində bizi iki ruhanı–imam Hafiz Abbasov və axund Rauf, habelə digər dini konfessiyaların yüksək rütbəli nümayəndələri, o cümlədən dağ yəhudilərinin rəhbəri və Alban-katolik kilsəsinin başçısı qarşıladılar. Azərbaycanlılar haqlı olaraq çox fəxr edirlər ki, onların ölkəsi İslam aləmində dinin dövlətdən tamamilə ayrıldığı ilk dünyəvi parlament dövlətidir.

Bütün dinlərin nümayəndələri arasında bu cür harmoniya mövcuddur (ölkədə rəsmi qeydiyyatla alınmış 955 dini qurum fəaliyyət göstərir). Bu, həm qarıbə, həm də tamamilə məntiqəuyğundur. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Revan Həsənov deyir: “Burada harmonik dini və milli tolerantlığın səbəbi ondan ibarətdir ki, Azərbaycan həmişə nadir multikulturalizm məkanı olub. Müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycanda bir sıra millətlərin və dinlərin nümayəndələri yaşayır, multikulturalizm siyasəti isə rəsmi dövlət siyasəti səviyyəsinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev bütün dinlərin nümayəndələrinə eyni münasibət bəsləyir. Onun yürütdüyü müdrik siyasət xalqlar və konfessiyalar arasında birliyə, sülhə və əmin-amanlığa şərait yaradır”.

Biz Bakını, onun işıqlı gecələrini arxada qoyub, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin sərhədinə – “Odlar Yurdu”nun üreyində qanlı yaraya çevrilmiş, onu fiziki baxımdan iki hissəyə bölən əraziyə öz tutduq. Yeknəsəq mənzərə, ucsuz-bucaqsız qara torpaq, bir neçə kənd, yol boyunca stansiyalar, yolların kənarında otlayan ev heyvanları və

hər şeydən əvvəl uzaqda görünən, qorxu saçan dağlar...

1988-ci ildə hələ Sovet İtti-faqlı dağılana qədər yaranmış hərc-mərclikdə Cənubi Qafqaz ərazisində erməni və azərbaycanlı əhali arasında münaqişə yarandı. Danılmaz tarixi faktdır ki, 250.000 azərbaycanlı Ermənistandan qovuldu. 1992-ci ilin fevralında erməni silahlı dəstələri Azərbaycanın Xocalı şəhərində qanlı qırğın törətdilər və bir gecədə bu şəhərin 613 dinc sakinini məhv etdilər. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan 750.000 azərbaycanlı öz doğma yurdundan qovuldu.

Tərtər rayonu: sərhəddə qüssəli əhval-ruhiyyə

Azərbaycanın işğal edilmiş əraziləri ilə sərhədə dörd kilometr qalmış bizi Tərtər rayonunun başçısı Müstəqim Məmmədov qarşıladı.

M.Məmmədov bildirdi ki, hərbi əməliyyatlar dövründə hər tərəfdən atılan raketlər Tərtərə düşürdü. Bu sözləri eşidəndə biz özümüzü İsraildə olduğu kimi hiss etdik.

Rayon rəhbəri bizi ermənilərin İrandan və Türkiyədən Azərbaycan ərazisinə köçürülməsinin 150 illiyi münasibətilə özlərinin ucaltdığı “Maragə” abidəsinin yanına apardı. Rus–İran müharibəsində qalib gəlmiş Rusiya həmin müharibədən sonra erməniləri kütləvi şəkildə Azərbaycan ərazisinə köçürmüşdü. Ermənilərin çox hissəsi Azərbaycanın bu qədim bölgəsinin dağlıq hissəsində məskunlaşdırdı. Bu hadisələr bir sıra təkbizolunmaz faktlarla döna-döna təsdiqlənir. Belə faktlardan biri 1978-ci ildə Qarabağın Ağdərə rayonunun Maragə kəndində ermənilərin İrandan bu kəndə köçürülməsinin 150 illiyi şərafinə qoyulmuş abidədir. Ermənilər buradan gəndəndə bu tarixi abidəni dağıdırlar.

Tarixi ədalət hissi azərbaycanlılar üçün güc mənbəyidir. Onlar Ermənistanla münaqişə barədə ürekağrısı ilə danışırlar. Bizim səfərimiz zamanı onlar öz ölkəsinin tarixi, o cümlədən Makedoniyalı İsgəndərin bu regiona yürüşü barədə bəz məlumat veridilər. Onların söhbətlərindən öyrəndik ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində Tərtər çayı üzərində tikilmiş Sərsəng su anbarı 560 min kubmetra qədər su tutur. Bu, regionda ən böyük su anbarıdır. Sovet dövründə bu resurslar kənd təsərrüfatı təyinatlı 130 min hektara yaqın torpağın suvarılmasını üçün ayrıldı. 1992-1994-cü illər müharibəsi dövründə su anbarına sahib olmaq uğrunda qanlı döyüşlər nəticəsində Ermənistan bu ərazini işğal etdi. Hazırda Ermənistan bu su anbarına nəzarət edir və azərbaycanlı fermerlərin, onların kənd təsərrüfatı təyinatlı torpaqlarının su təchizatını məhdudlaşdırır. İşğal nəticəsində burada kənd təsərrüfatı kəskin şəkildə azalıb. Azərbaycan hökuməti bəhrənin qarşısını almaq üçün bu regionda kənd təsərrüfatını iqtisadi cəhətdən stimullaşdırır, bu sahənin inkişafı üçün zəruri subsidiyalı ayırır. Azərbaycanlı fermerlər Sərsəng su anbarından alınmalı suyun əvəzinə öz torpaqlarını artezion suyu ilə suvarırlar. Bu isə heç də asan başa gəlmir.

Münaqişənin Azərbaycana vurduğu iqtisadi zərbə göz qabağındadır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyaarova söhbətdən anladım ki, ölkənin neft-qaz sahəsindən əldə etdiyi mənfəət sayəsində ucuz kənd təsərrüfatı məhsulları istehsalı üçün böyük məbləğdə sərmayələr qoyulur. Nazir, ilk növbədə, su ehtiyatlarının

idare edilməsi sahəsində İsrailin texnoloji imkanlarına heyran olduğunu bildirdi.

Tərtər rayonunun başçısından soruşdum ki, gəncər bu aqrar periferiyanı tərk edib böyük şəhərlərə köçürlərmi? Müstəqim Məmmədov dedi: “Burada sizin Bakıda gördüklərinizin hamısı, hətta ondan da artığı var”.

Həsənqaya kəndinə gedirik. 2016-cı ildə dördgünlük Aprel müharibəsi ərafəsində erməni silahlı dəstələri tərəfindən artilleriya atəşləri nəticəsində bu kəndin sakin-i, 16 yaşlı Turana Həsənova həlak olub. Hələ bütün həyatı irəlilə olan gənc qız erməni işğalçılarının törətdiyi vəhşiliyin qurbanı olub. Turanənin valideynləri ilə görüş-dük. Onlar bu barədə ürekağrısı ilə danışıdcaq, gözələrində kədər duyulur. Turanənin qardaşını göstərdilər. 32 yaşlı Azad Həsənov qoşunların

forpostunu ələ keçirməyə necə nail olduqlarını anlamağa çalışıram. Xeyli sonra öyrəndim ki, xarici KİV-lərin yazdıqlarına görə, azərbaycanlı cəsur əsgərlərin bu döyüşdə göstərdiyi qəhrəmanlığa İsrail hərbi texnologiyası kömək edib, amma heç kəs bu barədə danışmağı xoşlamır.

Aşağı Əbdürrəhmanlı

Bu kənddə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyevlə görüşdük. O, bizi özünün doğulduğu, sonradan ermənilər tərəfindən dağıdılmış kəndə aparmağı təklif etdi. Çöhrəsindən nur yağan bu yaşlı insan danışıdcaq kövrəlirdi: “Burada mənim məktəbim olub, burada mənim evim olub, həyat yoldaşımın valideynlərinin evi burada olub, uşaq vaxtı bura-

“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”

təmas xəttində piyadalar əleyhinə minaya düşüb, onun ayağını amputasiya etməli olublar. Ətərpəddi xarabalıqları görəndə öz doğma torpaqlarından qovulmuş insanların keçirdiyi hissləri başa düşürük.

Lələtəpə: iki dağ arasında

“2016-cı il aprelin əvvəlində ermənilər, həmişə olduğu kimi, gecə vaxtı cəbhə xəttində növbəti provokasiya törətdilər, lakin bu dəfə biz onlara daha artıq qüvvə ilə və sərt cavab verməyi qərara aldığ”, - bu sözləri mayor Ta-

hir dedi. Bizim görüşdüyümüz əsgərlərin çoxundan fərqli olaraq, inamla gülməyədən mayor sözünə davam etdi: “Bizim azad etdiyimiz Lələtəpə yüksəkliyi Horadiz şəhərinin ətrafındakı ərazini, daha sonra Füzuli istiqamətini müəşahidə etmək, azad nəzarəti altında saxlamaq imkanını təmin edir, mühüm dəmiryol qovşağı olan Horadiz düşmən tərəfindən atəşə tutulması təhlükəsini aradan qaldırır, düşməni öz qüvvələrini gizli şəkildə cəmləşdirmək və bu istiqamətdə irəliləmək imkanından məhrum edir”.

Lələtəpə əməliyyatının azərbaycanlılar üçün əhəmiyyəti bütün israililər üçün qürur mənbəyi olan Hermon dağının İsrail tərəfindən tutulması uğrunda döyüşlə müqayisə edilə bilər. Lələtəpədə əsgərlərlə bərabər əyləşib təzə dəmlənmiş tünd Azərbaycan çayını dadlı mürəbbə ilə içirik. Bu, ələ bir mərasimdir ki, Azərbaycanda heç bir ev sahibi sizi onsuz buraxmaz. Əyləşib bu vadiyə baxdıcaq başa düşürəm ki, Lələtəpə yüksəkliyi geniş bir ərazini nəzarətdə saxlamağa imkan verir. Labirintə oxşayan relyef, təbii maneələr və sərt süni döngələr hətta təzəcə yapon cipi ilə də bu dar yolla dağa qalxmağı çətinləşdirir. 1993-cü ildə ermənilər bu yüksəkliyə ələ keçirmiş, orada az qala alınmaz bir mövqə yaratmışdılar.

Amma azərbaycanlı əsgər və zabitlər bu möhkəmləndilmiş kompleks 20 dağa ərzində azad edildilər və buna görə haqlı olaraq qürur hissi keçirirlər. Ətrafdakı ərazinin topoqrafiyası belə düşürməyə əsas verir ki, həmin əsgər və zabitlər öz ölkələrinin superqəhrəmanları olublar. İsrail Müdafiə Ordusunun nümayəndəsi kimi mən də Azərbaycan əsgərlərinin rəşadətinə heyran oldum. O vurğumamı necə baş verirdiyi, azərbaycanlı superqəhrəman əsgərlərin ermənilərin möhkəmləndilmiş

da futbol oynayırdıq”. Yamaşıl təpəliyə çatanda isə sözüne davam etdi: “Burada atamın vəsiyyətinə yerinə yetirmişəm. O, öləndə öz kəndimizdə, öz torpağımızda dəfn olunmasını vəsiyyət etdi. Mənə dedi: “Oğlum, Azərbaycan torpaqlarının azad edilməsi prosesi başlanıb və inanıram ki, yaqın gələcəkdə torpaqlarımızın hamısı azad ediləcək, mənə öz kəndimizdə dəfn et”.

Viran edilmiş kəndi gezirik, dağılmış evləri, məktəbləri, uçurlmuş, eybəcər hala salınmış məzar daşlarını gördük. Bu, dəhşətdir. Erməni snayperlər hətta ölürlərə də atəş açırlar. Bizi müşayiət edən əsgərlər Umuda təlimat keçirlər, eylməsinə məsləhət görürlər. Lakin emosional Umud eylilim və məzarın qarşısından dayanaraq, öz torpağına, ulu babasının, babasının və atasının torpağına, öz ölkəsinə və Azərbaycan xalqına sadıq qalacağını bildirir.

Cocuq Mercanlı

“Mən qəhrəman deyiləm, mən burada ona görə qalmışam ki, bu, mənim torpağımdır. 1994-cü ildən 2016-cı ilə qədər erməni silahlı dəstələri demək olar ki, hər gün bizim kəndi atəşə tutdu. Sakinlər başa düşürdülər ki, bu, döyüş patronlarından istifadə etməklə aparılan psixoloji müharibədir. Lələtəpə postundakı ermənilər bu məşhur Cocuq Mercanlı kəndini öz əsgərləri üçün canlı poliqona çevirmişdilər”, – Oqtay adlı həmsöhbətim təvəzökar olsa da, burada əsl qəhrəmandır.

Yaranmış müəkkəb şəraitdə kəndin 1000 nəfərdən çox sakini müvəqqəti olaraq evlərini tərk edib daha təhlükəsiz yerlərə köçdülər. Təxliyə olunmaqdan imtina etmiş sonuncu sakın bizim qəhrəman Oqtay olub. O, 22 il ərzində həyatı üçün daimi təhlükəyə baxmayaraq, öz torpağında qalıb işləyib, uşaqlarını tərbiyə edib, fermer təsərrüfatı yaradıb. Onun uşaqları uzaq bir kənddəki məktəbə gediblər. Mən maraqlandım: Oqtayın uşaqlarının dostları Tanrının unuduğu bu kimsəsiz kəndə, bu uşaqlarla oynamağa gəlirdilərmə? Oqtay istehza ilə gülməsədi: “Uşaq – uşaqdır, əlbəttə gəlirdilər”. Lələtəpə yaqınılığında döyüşdə erməni işğalçı qüvvələri tam məğlubiyyətə uğrayandan sonra Azərbaycan hökuməti, Azərbaycan dövləti bu kəndi bərpa edib. Nəticədə gözəl, mən deyərdim ki, fantastik bir kənd əmələ gəlib.

Bu kənd keçmiş illüstrasiya edən çox yaxşı bir nümunədir. Yerli məktəbin divarlarını döyüş

əməliyyatları zamanı bu kəndin azad edilməsi uğrunda canlarını da kəçmiş Milli qəhrəmanların fotosəkilləri bəzəyir. Mən burada başa düşdüm ki, bizim – israilili jurnalistlərin bu kəndi görməyimiz Azərbaycan xalqından ötrü nə üçün bu qədər vacib imiş. Ona görə ki, bu gün bu insanların tarixini sovet dövrünün külləndən baş qaldırmış və öz gələcəyini bərpa edən simurq quşu kimi canlı hekayətdən əhəmiyyətli heç nə yoxdur.

Bütün böyük Azərbaycanı yaşayan qaçqınların və məcburi köçkünlərin başına gələnləri İsrail-Ermənistan münaqişəsi ilə müqayisə etsək, dünyamızın riyakarlığını hiss etməmək çətindir. Fəstəlinilər öz ulu nəvələrinin və ulu babalarının evlərini paslı açarlarını əldən buraxmır, dünya mətbuatı bu barədə gen-bol yazır, azərbaycanlılar isə

Hamı çox gözəl başa düşür ki, dilənçi vəziyyətlərdə olan yoxsul Ermənistan üçüncü ölkənin dəstəyi olmadan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri tükənib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərəmsə bəyanatları isə göstərir ki, onlar narahatdırılar, qorxu və vəhimə içindədirlər”.

Sərhəd zonasında yerləşən Tərtər rayonundan olan gənc məktəblinin dedikləri də israilili ekspertin bu sözlərinə təsdiq edir. Mən həmin məktəbli ilə görüşərkən o, kamal attestatı almaq üçün imtahan verməli idi. Bu münaqişənin nə ilə başa çatacağı barədə onun fikrini soruşanda həmin şagird belə cavab verdi: “Biz başqa-si-



İsrailin baş nazirinin bu tarixi səfərindən sonra ölkəmiz arasında xüsusi strateji münasibətlər yaranmağa başlayıb. 2016-cı ilin dekabr ayında Binyamin Netanyahu Azərbaycanı ilk rəsmi səfər edib və bununla Bakının və Təl-Əvivin daha da yaqınlaşması kursunu nümayiş etdirib. Biz İsrail hökumətinin başçısına böyük hörmət və ehtiramla yanaşıq. Binyamin Netanyahuhanun ölkəmizə və bizim Prezidentə necə səmimi insani hörmət bəslədiyini bilirik.

Bakı ilə vidalaşma: demokratiya yolunda

Azərbaycanlılar regionda yaranmış geosiyasi mənzərəni çox yaxşı dərk edir və başa düşürlər. Biz səfərdə olduğumuz müddətdə İsrailin Azərbaycanı dəstəkləməsinə görə səmimi minnətdarlıq sözlərini eşidirik. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüş zamanı da eşitdik. O dedi: “Azərbaycan İsraili özünə dost ölkə və strateji tərəfdaş hesab edir. Bu günlərdə İsraildə növbədənəknən parlament seçkiləri keçirildi. Fəaliyyətdə olan Baş nazir Binyamin Netanyahu bəşinci dəfə seçkilərdə qalib gəldi və hökumətə başçılıq etdi. Biz İsrail xalqının seçiminə böyük hörmətlə yanaşıq. Netanyahu 1997-ci ildə İsrailin Azərbaycanla səfər etmiş ilk yüksək vəzifəli məmuru olub və Heydər Əliyev ilə görüşüb.

İsrailin Baş nazirinin bu tarixi səfərindən sonra ölkəmiz arasında xüsusi strateji münasibətlər yaranmağa başlayıb. 2016-cı ilin dekabr ayında Binyamin Netanyahu Azərbaycanı ilk rəsmi səfər edib və bununla Bakının və Təl-Əvivin daha da yaqınlaşması kursunu nümayiş etdirib. Biz İsrail hökumətinin başçısına böyük hörmət və ehtiramla yanaşıq. Binyamin Netanyahuhanun ölkəmizə və bizim Prezidentə necə səmimi insani hörmət bəslədiyini bilirik.

Bu gün Azərbaycan ilə İsrail arasında münasibətlər bütün istiqamətlərdə uqurla inkişaf edir.

Onu da qeyd etmək istəyirəm ki, hazırda İsraildə istifadə olunan neftin 65 faizi Azərbaycandan gəlir. Azərbaycan isə İsraildən yüksək texnologiya məhsullarının ən vacib alıcısıdır.

Biz İsrail ilə Azərbaycanın bütün sahələrdə münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi istiqamətində işimizi bundan sonra da davam etdirəcəyik”.

Azərbaycanın paytaxtı Bakıda sonuncu görüşümüz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu. Cənab Hacıyev görüşdə biza XXI əsrin əvvəlində Azərbaycanın nadir statusu və ölkələrimiz arasında münasibətlərin strateji əhəmiyyəti barədə danışıdı.

O dedi: “1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra İsrail ilə Azərbaycan arasında



xüsusi münasibətlər yarandı. İsrail Ermənistanın işğal etdiyi torpaqlar bizim torpaqlardır və biz bu torpaqlardan heç vaxt imtina etməyəcəyik. Lazım gəlsə, biz vuruşacağıq və sonda ermənilər təslim olacaq və ya çoxlu qan töküləcək”.



Suraxanıda insanlar tibbi müayinəyə həvəslə gəlirlər

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi müntəzəkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada uğurla həyata keçirilir.

Bu günə qədər rayon üzrə 135 min 889 nəfər və 101 təşkilatın kollektiv tibbi müayinədən keçib. Onlardan 3288 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 181 nəfər stasionar müalicəyə cəlb edilib, 189 nəfər təkrar müayinə və müalicə olunmaq üçün pay-

taxtın müxtəlif xəstəxanalarına göndərilib.

Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli şəhər poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacıqası Bağirov bildirib ki, tibb müəssisəsi müayinələrin aparılması üçün

tam hazır vəziyyətə gətirilib. Dövlət başçısının tapşırığına əsasən, vətəndaşların pulsuz tibbi müayinəsinin reallaşdırılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali ümumi və biokimyəvi, rentgen, kardiogram, ultrəsas və digər müayinələrə cəlb olunur. Aprelin 22-dək 10827 nəfər yaşlı əhalinin tibbi müayinəsi aparılıb. Onlardan 155 nəfəri rentgen, 131 nəfəri USM aparatından, 364 nəfəri laboratoriya və 113 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 701 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb və 25 nəfər paytaxtın digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəliklər arasında vətəndaşların müalicəsi istiqamətində işlər görüldü. Eyni zamanda, poliklinikada işləyən həkimlərdən ibarət

şəyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların evlərində tibbi xidmət göstərirlər.

Bülbülə qəsəbə sakini Firuzə Tağıyeva 24 nömrəli şəhər poliklinikasının tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək, aksiyanın dövlətimizin başçısının hər bir Azərbaycan vətəndaşını sağlam, gümrək görmək istəyindən qaynaqlandığını diqqətə çatdırıb.

Həmin qəsəbədə yaşayan Cavid Babayev isə göstərilən qayğıya görə cənab İlham Əliyevə minnətdarlığını vurğulayaraq, dövlət başçısının bu təşəbbüsünün sakinlər tərəfindən böyük razılıqla qarşılandığını və insanların tibbi müayinəyə böyük həvəslə gəldiklərini xatırladıb.

“Xalq qəzeti”

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi

Şəmkir şəhəri Bakı-Qazax yolunun sağ tərəfində yerləşən “Şəmkir Aqropark” MMC-nin qazlaşdırılması (sifariş 7-87-16 (düzəliş) və Kürdəmir rayonu ərazisində yerləşən “Qlobal Aqro” MMC-yə məxsus qeyri - yaşayış sahəsinin qazlaşdırılması” (sifariş- 7-16-18 (D) obyektlərində quraşdırılacaq avadanlıq və mal-materiallara olan tələbatını təmin etmək məqsədilə açıq satınalma müsabiqəsi elan edir

I	Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlər: - Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); -iştirak haqqının ödənilməsi barədə bank sənədi; -müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır</i>). Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanıb möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən gec 6 may 2019-cu il Bakı vaxtı ilə saat: 17.30-a qədər Azərbaycan, ingilis və ya rus dillərində satınalan təşkilatın elanda göstərilən ünvanında təqdim olunmalıdır. Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilən elektron ünvana göndərilə bilər. Belə halda sənədlərin əsl müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim olunmalıdır.
II	Satın alınan mallar üzrə müsabiqə təkliflərinin təqdim edilməsinin son tarixi və vaxtı: - Müsabiqə təklifləri bir əsl və iki surəti olmaqla 13 may 2019-cu il Bakı vaxtı ilə saat: 10.30-a qədər satınalan təşkilata təqdim olunmalıdır. - Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
III	Satın alınan mallar üzrə iştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi: - Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya digər dillərində əldə etmək istəyənlər satınalınan mallar üzrə (borular) 1-ci lot üçün 118 manat (ƏDV daxil), (PE borular) 2-ci lot üçün 236 manat (ƏDV daxil), (PE boru birləşmələri) 3-cü lot üçün 118 manat (ƏDV daxil), (boru birləşmələri) 4 – cü lot üçün 118 manat (ƏDV daxil), (qapayıcı boru birləşmələri) 5 –ci lot üçün 236 manat (ƏDV daxil), (avadanlıqlar) 6-cı lot üçün 118 manat (ƏDV daxil), (köməkçi materiallar) 7-ci lot üçün isə 118 manat (ƏDV daxil) və ya ekvivalent məbləğdə sərbəst dövrəli valyuta ilə iştirak haqqını aşağıdakı hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsəndə elanın I bəndində göstərilən tarixədək heftənin istənilən iş günü saat 9.30-dan 17.30-a kimi ala bilərlər. Hesab nömrəsi: Azərbaycan Respublikası “Beynəlxalq Bankı” ASC-nin Sabunçu filiali Kod- 805573 VÖEN (bank)- 9900001881 M/h- AZ03NABZ01350100000000002944 VÖEN- 9900001621 H/h- AZ72IBAZ38010049449955001212 SWIFT kodu: IBAZAZ2X - Iştirak haqqı heç bir halda geri qaytarılmır.

IV	Təminatlar- I.İddiəçinin müsabiqə təklifinin ümumi qiymətinin 1 faizi miqdarında 2-ci və 5-ci lotlar üzrə təminat tələb olunur. II. Bank təminatlarının əsl müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Əks təqdirdə satınalan təşkilat belə təklifi rədd etmək hüququnu özündə saxlayır. III. Bank təminatını verməmiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank təminatlarını qəbul etməmək hüququnu özündə saxlayır. IV. Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilən xüsusi hesaba pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilən əlaqələndirici şəxsə əvvəlcədən sorğu verməli və razılıq əldə etməlidir. Avans ödənişinə görə təminat: Avans ödənişi təminatının məbləği 2-ci və 5-ci lotlar üzrə ən azı ödəniləcək avans məbləğinə bərabər olacaqdır. Müqavilənin yerinə yetirilməsi təminatı: Müqavilənin yerinə yetirilməsi təminatı 2-ci və 5-ci lotlar üzrə satınalma müqaviləsinin qiymətinin 5 (beş) faizi məbləğində tələb olunur.
V	Müqavilənin icra müddəti: Satınalma müqaviləsinin 2 ay müddətində yerinə yetirilməsi tələb olunur.
VI	Təklif olunacaq müqavilə üzrə icazə verilən maksimum avans həddi müqavilə dəyərinin 30 faizidir.
VII	Satınalan təşkilatın ünvanı- AZ1025, Bakı şəhəri; Xətai rayonu, Yusif Səfərov küçəsi 23. Əlaqələndirici şəxs- Vəqif Rəhimov. “Azəriqaz” İB-nin satınalmaların təşkili şöbəsi rəisinin müavini +994 12 521-00-00 (daxili 29 108). vaqif.rehimov@socar.az
VIII	Elanın satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan: www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices
IX	Satın alınan mallar üzrə müsabiqə təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri: Zərflərin açılışı proseduru 13 may 2019-cu il Bakı vaxtı ilə 11.00-da elanın VII bəndində göstərilən satınalan təşkilatın ünvanında keçiriləcəkdir.
X	Satın alınan mallar üzrə müsabiqənin nəticəsi haqqında məlumat: Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə bilər: http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

“Azəriqaz” İB-nin tender komissiyası

BİLDİRİŞ

“Xalq qəzeti”nin 28 fevral və 14 mart 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsinin “Lot-21. Göyçay rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması” və “Lot-22. Goranboy rayonunun bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satın alınması” üçün dərc edilmiş açıq tenderdə təklif vermiş iddiaçıların sayı 3 (üç)-dən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 maddəsinə əsasən qeyd edilən lotlar üzrə açıq tenderin davamından imtina olunur.

Tender komissiyası

“Salyan – Taxıl”ASC səhmdarlarının nəzərinə!

“Salyan – Taxıl” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 14 iyun 2019-cu il saat 12.00-da keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi.
- Digər məsələlər.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallara Salyan şəhəri , 20 Yanvar küçəsindəki ünvanda iş günləri saat 12.00- dan 16.00-dək tanış ola bilərlər.

Ünvan -Salyan şəhəri , 20 Yanvar küçəsi.

Əlaqə telefonu - 021 255 - 38 – 31.

İdarə heyəti

“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarlarının nəzərinə!

“Bakı Toxuculuq Qalantereya” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 7 iyun 2019-cu il saat 10.00-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Cəmiyyətin 2018-ci il maliyyə balansının

təsdiq edilməsi.

- İdarəetmə orqanlarının yenidən seçilməsi.
- Digər məsələlər.

Səhmdarlar yığıncaqda müzakirəyə verilmiş məsələlərə bağlı sənədlərlə hər həftənin

iş günləri, saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.

Əlaqə telefonu- 012-425-01-91.

Ünvan- Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 39.

Müşahidə şurası

“AzGerneft”MMC AÇIQ TENDER ELAN EDİR

“AzGerneft”MMC tərəfindən 1650 ədəd “Ştanqlı quyu nasoslarının” satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük verilecekdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “AzGerneft” MMC-nin bank hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Iştirak haqqı 300 (üç yüz)manatdır. Bankın adı və rekvizitləri- “AzGerneft” MMC

Yerləşdiyi ünvan- AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7

Telefon- 451-36-04; 451-36-05

Faks - 451-34-90

Email ünvanı: azgerneft@azeuro-

tel.com

VÖEN-9900047091

Bankın adı- ARBB-nin Sabunçu filiali

VÖEN- 9900001881

H/h- AZ2671-

BAZ40010019449957001212

M/h- AZ-

03NABZ0135010000000002944

Kod- 805573

SWIFT BIK IBAZAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 (əlaqələndirici şəxs Amal Şirinova), telefon- 511-31-08 , elektron poçt ünvanı- amalechin@hotmail.com ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsl);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır.

Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü-

vafiq orqanlardan arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiəçinin tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədlər 30 may 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 iyun 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsl və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağirov küçəsi 7 nömrəli ünvanına təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı proseduru 5 iyun 2019-cu il saat 14.00–da AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağirov küçəsi 7 nömrəli ünvanda “AzGerneft”MMC-nin iclas zalında keçiriləcəkdir.

Tender komissiyası

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Nəşriyyatı 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender mətbəə xərcləri üzrə nəşriyyat planına əsasən 2019-cu ilin I yarımili üçün nəşriyyat-poliqrafiya işlərinin satın alınması məqsədilə keçirilir.

Maraqlananlar 200 (iki yüz) manat məbləğdə iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər.

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı

VÖEN -1701928961

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN -1401555071

M/h- AZ41NABZ

01360100000000003944

SWIFT: CTREAZ22

H/h- AZ12CTRE

00000000000004138313

7-ci fond, maddə 142340

Ünvan-Bakı, İstiqlaliyyət küçəsi 28.

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Məlgöndərlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən

sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Məlgöndərlər (podratçı) haqqında tələb olunan sənədlər:

- məlgöndərlərin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, hüquqi ünvanı və bank rekvizitləri;

- məlgöndərlərin (podratçının) hüquqi sənədlərinin (nizamnamə, dövlət reyestrindən çıxarış, VÖEN) notarial qayda- da təsdiq edilmiş surəti;

- məlgöndərlərin (podratçının) ixtisəs göstəricilərinə dair məlumat (mətbəə avadanlıqlarının və işçilərin siyahısı əlavə edilməklə);

- məlgöndərlərin (podratçının) son bir ildəki maliyyə dövryyəsi barədə bank arayışı;

- məlgöndərlərin (podratçının) son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dən arayış;

- məlgöndərlərin (podratçının) son üç ildə yerinə yetirilmiş analoji işləri barədə ətraflı məlumat (çap olunmuş poliqrafiya məhsullarının siyahısı).

Məlgöndərlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2019-cu il mayın 10-na qədər tender komissiyasına təqdim etməlidirlər.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs – Xəlil Nəbiyeva (telefon 012-539-78-91) müraciət edə bilərlər.

İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanıb möhürlənmiş, ikiqat bağlanmış zərfdə 21 may 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 nömrəli ünvanda yerləşən AMEA-nın əsas binasında “Elm” nəşriyyatının tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 22 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

Açıqlaşda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

Tender komissiyası

“Azərsu” ASC

daxili vəsaiti hesabına coğrafi informasiya sistemlərinin təkmilləşdirilməsi, operativ təhlillərin və nəzarətin aparılmasını təmin edəcək vahid platformanın qurulması və yeni funksionalliqların yaradılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecekdir:

- aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs -Ağasli Mirzəyevdən, 431 47 67/2246) ala bilərlər.

Iştirak haqqı 200 manatdır.

Təkliflər “Azərsu” ASC

VÖEN- 9900001751

Bank- “Kapital Bank”ASC-nin 1 saylı

Nəsimi filiali

Kod- 200112

VÖEN- 9900003611

M/h- AZ37NABZ 0135010000000001944

S.W. I. F. T. BIK- ALBAZ2X

H/h- AZ65AİB 33070019441100216111

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-ol-

maması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hes

Vladimir Zelenski Ukrayna Prezidenti seçildi

Ukraynada keçirilmiş prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlib. Ona seçicilərin 73,17 faizi səs verib. Hazırkı dövlət başçısı Petro Poroshenko isə 24,5 faiz səs toplayıb. Bu barədə Mərkəzi Seçki Komissiyası səsələrin 95 faizinin hesablanmasıdan sonra bəyan edib. Məlumatı “interfaks” verib.

Məlumatla görə, Zelenski Lvovdan başqa bütün vilayətlərdə lider olub. Həmin vilayətdə Poroshenkoya 62 faiz, Zelenskiyə isə 34 faiz səs verilib. Poroshenko xarici ölkələrdə təşkil olunmuş səsvərdə də üstünlük qazanıb – 54,73 faiz.

Vladimir Zelenski bəyan edib ki, prezident seçildikdən sonra ilk vəzifəsi bütün əsirlərin və məhkumların ölkəyə qaytarılması olacaq. Eyni zamanda, Donbasda

münaqişənin nizamlanması ilə bağlı işləri davam etdirəcək, ancaq bu prosesdə yenidən yükləmə (“perezaq-ruzka”) mümkündür.

Onun sözlərinə görə, 2016-cı ilin mayından baş prokuror olan Yuri Lutsenko vəzifəsindən azad edilməlidir. Onunla bərabər köhnə komandanının bir sıra üzvləri də yeni adamlarla əvəzlənəcək.

Siyasətçi deyib ki, Ukrayna Prezidenti Administrasiyası başqa binaya köçürüləcək.



1992-ci ilin yanvarından bu orqan Kiyevdəki Bank küçəsi, 11-də yerləşir.

May ayında postunu tərk edəcək Ukraynanın sabiq prezidenti Poroshenkoya yeni dövlət vəzifəsi təklif etmək imkanı barədə danışan Zelenski bildirib ki, bu məsələ ilə bağlı, ilk növbədə, cəmiyyətin rəyini öyrənəcək: “Əgər cəmiyyət desə ki,

ona bu və ya digər vəzifəni həvalə etmək olar, o zaman mümkündür. Mən bilmirəm”.

Xatırladaq ki, hazırkı prezident artıq məğlub olduğunu etiraf edib və deyib ki, bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Volker Türk yüksək vəzifəyə təyin edilib



□ **Avstriyalı diplomat Volker Türk BMT-də yüksək vəzifəyə təyin olunub. BMT-nin Baş katibi Antonio Quterreş avstriyalı diplomatı strateji koordinasiya üzrə baş katibin müavini vəzifəsinə təyin edib.**

Xatırladaq ki, 2015-ci ildən Cenevrədə BMT-nin qaçqınlar üzrə ali komissarının müavini vəzifəsində çalışan V.Türk bu ilin iyul ayında çili Fabrisio Drummond əvəzlənəcək. Bu təyinatla o, BMT sisteminə ən yüksək vəzifəyə təyin olunan ilk Avstriya diplomatı olub.

Yeri gəlmişkən, təyinatla bağlı açıqlamada qeyd edilir ki, strateji koordinasiya beynəlxalq təşkilatın siyasət, sülhün təminatı, davamlı inkişaf, humanitar yardım, insan haqları və hüquqi dövlətçilik idarələrindən baş katibin ofisinə təqdim olunmuş məlumatların strateji analizi və əlaqəli təsviri məsələlərinə cavabdehdir.

Qeyd edək ki, hüquq üzrə ali təhsilə malik 54 yaşlı V.Türk 30 ildən artıqdır ki, BMT sisteminə çalışır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

M.Çavuşoğlu: Türkiyə “S-400”-lərlə



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə NATO-nun üzvü olaraq, “S-400”-lərlə bağlı sazişə görə alyansa üzv dövlətlərin narahatlığına əsas görmür. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri dünən Ankarada

Rumıniya və Polşadan olan həmkarları Teodor Meleşkănu və Yasek Çaputoviç ilə müzakirələr aparıb. Görüşdən

sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

M.Çavuşoğlu deyib ki,

M.ABDULLAYEV,
“Xalq qəzeti”

Yaponiya

Ən sürətli alqoritm



TOSHIBA DEVELOPS 'WORLD'S FASTEST' ALGORITHM

“Toshiba” şirkəti dünyanın ən sürətli alqoritmını yaradıb. Bildirilir ki, yeni alqoritm sayəsində müasir kompüterlərin hesablama imkanları xeyli artırılacaq. Şirkətin məlumatına görə, bu alqoritm bir neçə alternativ arasından ən optimallı seçmə imkanı olan kombine edilmiş optimallaşdırma sahəsində böyük inqilab hesab edilir.

Məlumatı “Jiji press” yayıb.

Almaniya

BMW-də nasazlıq aşkarlanıb



təhlükəsizlik yastıqları Yaponiyanın “Takata” şirkətinin istehsalıdır. Qeyd olunur ki, texniki nasazlıq şirkətin öz hesabına aradan qaldırılacaq.

Xəbəri “Auto.tut.by” verib.

Çin

Ən yaxşı smartfon



“Business Insider” portalı dünyanın ən yaxşı smartfonların reyting cədvəlini tərtib edib. Reytingdə 1-ci yeri Çinin “OnePlus 6T” smartfonu tutub. Bildirilir ki, siyahıda ilk beşiyə, həmçinin “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy S10 Plus” və “Galaxy S10” smartfonları, ilk onluğa isə “Google Pixel 3” və “3 XL”, “Samsung Galaxy Note 9”, “iPhone XS” və “XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” smartfonları daxildir.

Məlumatı “Hi-tech-news” yayıb.

Böyük Britaniya

Alimlərin tədqiqatı



Hind okeanının dərinliklərində elmə məlum olmayan canlı tapılıb. Nyukasl Universitetinin alimlərinin sözlərinə görə, xarici görünüşünə görə bu varlıq uzun ipi olan hava şarını xatırladır. O, okeanın 6500 metr dərinliyində aşkarlanıb. Alimlər güman edirlər ki, bu, 20 il əvvəl yapon biologlar tərəfindən aşkar olunmuş stalked ascidia növüdür. Lakin fikir tam təsdiqlənməyib. Tədqiqatçılar bildirirlər ki, ascidia daha az dərinlikdə yaşayır.

Məlumatı BBC yayıb.

İtaliya

Ronaldodan yeni rekord



“Yuventus” klubu ardıcıl səkkizinci dəfə İtaliya çempionu olub. Bu çempionluq klubun futbolçusu Kristiano Ronaldo üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, o, İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.

Xatırladaq ki, o, daha əvvəl “Mançester Yunayted”in heyətində üç dəfə İngiltərə, “Real”la iki dəfə İspaniya çempionu olub.

Xəbəri “Futbolhd.ru” verib.

Son üç ayda Suriyada 1200 dinc sakin həlak olub



□ **Britaniyanın qeyri-kommersiya təşkilatı başda ABŞ olmaqla koalisiya qüvvələrinin Suriyadakı antiterror fəaliyyəti barədə hesabat hazırlayıb.**

Hesabatda bildirilir ki, son üç ayda ABŞ başda olmaqla koalisiya qüvvələrinin terrorçulara endirdikləri aviatapirlər nəticəsində 1200 nəfər həlak olub ki, onların da əksəriyyəti qadınlar və uşaqlardır.

Ən çox tələfat isə Suriyanın Deyr-əz-Zor əyalətindəki Baquz-Fokani rayonu olub. Koalisiya qüvvələrinin aviatapirləri nəticəsində bu rayonda yerləşən qaçqınlar düşərgəsində 800 nəfər dinc sakin həlak olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Birjalarda neftin qiyməti sürətlə artır

Dünya bazarında “qara qızıl”ın qiyməti sürətlə artmaqda davam edir. Londonun “ICE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,40 faiz artaraq bir bareli 73,71, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in “WTI” markalı neftinin qiyməti 2,36 faiz artaraq bir bareli 73,67, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,51 faiz artaraq bir bareli 75,21 dollar olub.



Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar bir gün birjalarda işləməyib. ABŞ Dövlət Departamenti isə bir neçə ölkədən sanksiyaları azaltmaq qərarına gəlib. Xüsusilə, İrana tətbiq edilən sanksiya mayın 2-dən azaldılacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Hava proqnozu

☞ **Aprelin 23-də**
☞ **Bakıda və Abşeron yarımadasında** aralıq yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişən buludlu keçəcək. Aralıq güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Gecə 5-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civa sütunundan 771 mm civa sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

☞ **Naxçıvan Muxtar Respublikasında** bəzi yerlərdə yağintılı olacağı, qar yağacağı, gündüz tədricən kəsilləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa,**

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında aralıq qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** bəzi yerlərdə aralıq yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

☞ **Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** aralıq yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aralıq duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər aralıq güclənəcək. Gecə 0-5, gündüz 6-11

dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacaq.

☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsilləcək. Şərq küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 5-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.

BİLDİRİŞ

“Xalq qəzeti”nin 12 və 26 fevral 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən dəftərxana ləvazimatlarının satın alınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində səmərəlilik baxımından və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.6, 37.3.3 maddələrinin tələblərinə uyğun olaraq tender predmeti “Bakinty Distribution” MMC və “Eurostar Stationery” MMC arasında bölünmüşdür. Bununla əlaqədar hər iki şirkətlə müvafiq satın alma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

“Qala Həyat Sığorta Şirkəti” ASC 2019-cu il martın 27-dən etibarən Bakı şəhəri, İsmir küçəsi 5A nömrəli (faktiki ünvan) ünvanda fəaliyyət göstərir.

BAŞ REDAKTOR

**HƏSƏN
HƏSƏNOV**

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xəttli), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azerbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1367
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00